

XÜMSÜN HÖKMLƏRİ

MÜƏLLİF:
SEYİD MÜCTƏBA HÜSEYNİ
TƏRCÜMƏ EDƏN:
MƏHƏMMƏD ƏHMƏD



نام کتاب.....احکام خمس
مؤلف.....سید مجتبی حسینی
مترجم:.....محمد احمد
ناشر:.....فائز
تاریخ چاپ:.....۱۳۸۵
نوبت چاپ:.....اول
تیراژ:.....۳۰۰۰

Kitabın adı:.....Xümsün hökmləri
Müəllif:.....Seyid Müctəba Hüseyni
Tərcümə edən:.....Məhəmməd
Əhməd
Nəşr edən:.....Faiz
Tiraj:.....۳۰۰
Çap növbəsi:.....Birinci
Çap tarixi:.....۲۰۰۷

۹۷۸-۹۶۴-۸۹۳۴-۳۶-۶

MÜQƏDDİMƏ

Sorğu-sual insan yaranişının başlağıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəl-mö`minin həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:

*Yerdən cücərirsə həm güil, həm tikan,
Sual da, cavab da elm babından.*

Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyətin inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdən çox dəyərli ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.

Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu qurumu aktual sualları cavablandırmaq və yaşıl elm nihalını bara-bəhrəyə götirmək üçün məclis təşkil etdi. Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək iftixar duyarıq.

Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi istiqamətində rəhbərlik məqamının nümayəndəliyi universitetlərdə elmi qruplarla həmkarlıq edərək ə. mindən çox tələbə sorğusunu cavablandırılmışdır. Bu idarə ə. elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix qrupu.

Qarşınızdakı kitabda dəyərli alim höccətül-İslam seyid Müctəba Hüseyni tərəfindən cavablandırılmış fiqhi suallar məcmusudur. Bu məcmuənin xüsusiyyətləri və tənzim üslubu aşağıda bəyan olunur.

a) Sualların cavabı mənbələr və sənədlərlə birlikdə qeyd olunmuşdur.

b) Eyni məzmunlu cavablar eyni tə`birlə və rəvan şəkildə tərtib olunmuşdur; bu səbəbdən də cavabların çoxu iqtibas edilmişdir.

v) Daha çox arxayınlıq üçün sənədlərə istinad etməkdən əlavə, böyük mərcə alımların katibliyindən də cavab alınmışdır.

q) Kitabın tənzimində ilkin fətva kimi imam Xomeyninin nəzəri bildirilmiş, digər mərcə alımların baxışı ərifba sırası ilə zikr olunmuşdur:

Həzrət ayətullah hacı şeyx Məhəmməd Təqi Behcət.

Həzrət ayətullah hacı şeyx Mirza Cavad Təbrizi.

Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Xamenei.

Həzrət ayətullah hacı Seyid Əli Hüseyni Sistani.

Həzrət ayətullah hacı şeyx Lütfullah Safi Gülpayqani.

Həzrət ayətullah hacı şeyx Məhəmməd Fazıl Lənkəranı.

Həzrət ayətullah hacı şeyx Hüseyin Nuri Həmədani.

Həzrət ayətullah hacı şeyx Nasir Məkarim Şirazi.

Həzrət ayətullah hacı şeyx Hüseyin Vəhid Xorasani.

Qeyd etməliyik ki, kitabın mətnində mərcə alımların adı qısa şəkildə verilmişdir. Bu qısaltmaya görə onlardan üzr diləyir və Allah-təalanın dərgahından izzət-salamatlıq istəyirik.

Allahın tövfiqi ilə bu məcmuəni tədricən davam etdirib sizə təqdim etmək fikrindəyik. Sizin dəyərli

təklifləriniz və tənqidləriniz bu qəbildən olan məcmuələrin tərtibində bizə yardımçı olacaq.

Sonda möhtərəm müəllif və müşavirə, sorğu qurumunun həmkarlarına, xüsusilə höccətul-İslam Seyid Məhəmməd Təqi Ələvi və Saleh Qənnadi cənablarına təşəkkür edirik. Bu insanlar məcmuənin hazırlanmasında xeyli təlaş göstərmişlər. Allah-təaladan bu əzizlər üçün daha çox tövfiq diləyirik. Onların Əhli-beyt məktəbinə və cəmiyyətin, xüsusilə ilə də universitetlərin dini mədəniyyətinə daha çox xidmət edəcəyi ümidiндəydik.

*Mədəniyyət mərkəzi qurumunun məs'ulu Seyid
Məhəmməd Riza Fəqih*

BİRİNCİ FƏSİL

XÜMSÜN MƏQAMI

XÜMSÜN ƏHƏMİYYƏTİ

Sual : Xümsün əhəmiyyətini bəyan edin.

“Xüms” İslamin vacib hökmlərindən biridir. Qur'an xümsün əhəmiyyətini bəyan edərkən onu imanla əlaqələndirmişdir: “**Əgər siz Allaha və haqla batılın ayırd edildiyi gün bəndəmizə nazil etdiyimiz ayələrə iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolcularındır. Allah hər şeyə qadirdir!**”¹

Xüms və cihad iman əsilli iki prinsipdir. Bu iki hökmə əməl var-dövlət toplamaq həvəsi ilə mübarizə, nəfsi aldadıcı dünya görüntüləri və tamahkarlıqdan qorumaqla gerçəkləşir. Allah xümsü ehtiram olaraq peyğəmbər və onun övladlarına məxsus etmişdir.

Həzrət Baqir (ə) buyurub: “Bizim haqqımızı ödəmədikdə heç bir kəs üçün üzərinə xüms gəlmış mali yemək caiz deyil.”²

İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. O buyurdu: “Allaha məxsus hər bir şey peyğəmbərə çatır. Peyğəmbərə məxsus şeylər isə bizə (Əhli-beytə (ə)) çatacaqdır.” Sonra dedi: “Allah mö`minlərə verdiyi ruzini beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, dörd qismini isə halallıqla yesinlər...” Bu göstərişlərə əməl etmək çətindir. Yalnız iman yolunda Allahın imtahan

¹ “Ənfal” surəsi, ayə ۴۱.

² “Vəsailuş-şia”, ۷-ci cild, ۱-ci bab, ۴-cü hədis.

etdiyi şəxslər bu göstərişlərə əməl edib, çətinliklərə səbr edirlər.^۱

XÜMSÜN ZƏRURİLİK DƏLİLİ

Sual ۲: Xümsün (xüsusi ilə qazanc xümsünün) zərurilik dəlili nədir?

İslamda mühüm maliyyə vacibatlarından biri də xümsdür. Xüms əməli hökmlər (fürui-din) və ibadətlərdən sayılır. Beləliklə, xüms (Allaha) yaxınlıq məqsədi ilə verilməlidir. Bütün İslam məzhəbləri (şia və sünni) xümsün zərurilik prinsipində yekdildirlər. İxtilaf yalnız xümsün hansı hallarda vacib olması və nəyə sərf olunması məsələsindədir. Sünne əhlinin əksər hissəsi xümsün yalnız döyüş qənimətləri və xəzinəyə vacib olduğuna inanırlar.^۲ Şia fəqihləri isə xümsün yeddi şeyə vacib olduğunu qəbul edirlər: Döyüş qənimətləri; dəniz və çaylara batmaqla əldə olunan qiymətli əşyalar; xəzinə; mə`dən; ticarət gəliri; harama qatışmış halal mal; “zimmi” kafirin müsəlmandan aldığı torpaq. Əvvəlki beş qismdə şia fəqihləri yekdildirlər. Sonuncu iki qism isə onların məşhur nəzəridir. Araşdırılmaqda olan hazırlı mövzu qazanc xümsü məsələsidir. Allah-təala buyurur: “**Bilin ki, ələ keçirtdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və yolcularındır.**”^۳ Şia fəqihlərinin fikrincə xüms ayəsi kimi tanınan bu ayə yalnız döyüş qənimətlərinə xümsün vacib olmasını göstərmir. Onların fikrincə ayədə

^۱ “Vəsailuş-şia”, əbvabu ma yəcibu fihil-xums, ۱-ci bab, ۷-ci hədis.

^۲ Müraciət edin: Muğniyə, Məhəmməd Cavad, “Əl fiqhul-ələl-məzahibil-xəmsə”, səh. ۱۸۶; Xoyi, Seyid Əbü'l Qasim, “Mustənədul-ürvətil-vüsqa”, kitabul-xüms, səh. ۱۹۷.

^۳ “Ənfal” surəsi, ayə ۴۱.

hər növ qazanc nəzərdə tutulur. “Qənimət” sözü lügətdə geniş mə`na daşıyır. İnsanın əldə etdiyi hər bir fayda və qazanc qənimət adlanır.

Savaş qəniməti və ticarət gəliri ayənin nəzərdə tutduğu qənimətlərdəndir. Ayənin nazil olma şə`ni döyüş qənimətlərinə aiddir. Lakin heç zaman ayənin nazil olma şə`ni bir şeyə məxsus olmur. Ayəni nazil olma şə`ni ilə məhdudlaşdırmaq olmaz. Həzrət ayətullah Bürucirdinin dərslərində belə bildirilir:

«Həqiqətdə ayə xüsusi hal üçün nazil olmuşdur. Lakin ayə heç zaman xüsusi halla məhdudlaşdırılmışdır. Savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edən sünne əhli də ayənin nazil olma şə`nini xüsusi və məhdudlaşmış hesab etmirlər. Bədr döyüşündə nazil olmasına baxmayaraq, onlar ayəni bütün döyüşlərə aid edirlər. Ayənin nazil olma şə`ni xüsusi halla məhdudlaşırsa onu yalnız Bədr döyüşünə aid etməlidirlər.»¹

Əli ibn Məhziyarın səhihi kimi tanınmış mö`təbər bir rəvayətdə imam Cavad ayədəki qənimət sözünü geniş mə`nalandırmışdı. İmam bu sözü əldə olunan qazanc kimi təfsir etmişdir.

Bu hədisdə imam “fəvaid” sözünü “qənaim” sözü ilə yanaşı işlədib, onları ayənin ünvanı kimi göstərmişdir. “Fəvaid” (faydalar) dedikdə insanın əldə etdiyi hər növ gəlir nəzərdə tutulur. Deyilənlərdən aydın olur ki, Qur`anda bütün gəlirlər nəzərdə tutulur və gəlir xümsü vacib sayılır. İmam da ayənin geniş mə`na daşlığıını bildirmiş və onu bizim üçün aydınlaşdırmışdır. Bütün deyilənləri qəbul etməyib, ayəni döyüş qənimətlərinin xümsü ilə məhdudlaşdırın şəxsə belə cavab veririk:

¹ “Zübdətul-məqal”, səh.°.

Qur`andan savay imamlardan nəql olunmuş bir çox rəvayətlər gəlirin xümsünün vacib olmasını bildirir.^۱ Bütün şia fəqihləri bu rəvayətlərə istinad edib, onları öz kitablarında yazmışlar.

Sunnə əhlinin əksər hissəsi savaş qənimətlərindən başqa şeylərdə xümsün olmasını inkar edirlər. Digər bir tərəfdən isə zəkat büdcəsinin Bəni-Haşim seyidlərinə çatmasını haram sayırlar. Lakin bu insanların arasında da başqaları kimi yetim və miskinlər var. Belə bir sual yaranır ki, Bəni-Haşim seyidlərinin fəqirləri hansı büdcə ilə tə`min olunmalıdır? Bütün dövrlərdə və bütün cəmiyyətlərdə döyüslər olmadığı üçün yalnız savaş qənimətlərinin xümsü ilə tə`min olunmaq mümkün deyil.^۲

XÜMS NƏ VAXT VACİB OLDU?

Sual ۴: İş və ticarət gəlirinin xümsü vacibdirse nə üçün bu iş sonradan qanuniləşərək gec bir zamanda mə`sum imamlar tərəfindən vacib edildi?

Həqiqətən də xüms ayəsi risalət dövründə nazil oldu. Əziz Peyğəmbər bu qanunu icraya saldı. Həzrət Peyğəmbər (s) döyük qənimətlərinin xümsünü yiğirdi. İş və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında imamların dövrünə kimi tə`xirə salındı. Bu zərurəti bir neçə işlə əlaqələndirmək olar:

۱. Xümsün zəkat ilə fərqi bundadır ki, zəkat bütün müsəlmanlara, xüms isə yalnız peyğəmbər və onun

^۱ Müraciət edin: “Vəsailuşşie”, əvvabu ma yəcibu fihil-xüms; əvvabul ənfal.

^۲ “Mustənədul ürvətül-vüsqa”, kitabul-xüms, səh. ۳۴۳.

qohumlarına məxsusdur. Peyğəmbər (s) də onu icra etməyi məsləhət bilmirdi.^۱

۲. Risalət dövründə kasibçılıq cəmiyyəti bürümüşdü. Müsəlmanlar kasibçılıq səbəbindən xümsü ödəyə bilmirdilər. Buna görə də girami peyğəmbər iş və ticarət gəliri xümsünü yığmaqdan daşındı.

۳. Mə`sum imamları imam Baqirin (ə) dövründən sonrayadək xümsün icrasından daşındıran ən mühüm səbəb siyasi durum idi. Verginin toplanması sultanın vəzifələrindən idi. Onlarla rəqabət aparan hər bir kəs qanunu pozan və hökumətlə müxalif olan fərd kimi rejim əleyhinə çevriliş və silah toplamaqda ittihəm edilərək tə`qib olunurdu. Abbasilər dövründə nisbi azadlıq yaranması və mövcud şərait imamlara gizli şəkildə müsəlmanlardan xüms yığmağa imkan yaratdı.^۲

۴. Əziz Peyğəmbər (s) qeyblə rabitədə olduğu üçün yaxın gələcəkdə xilafətin qəsbkarların əlinə keçəcəyini bildirdi. Xüms dövlət vergisi sayılır və hakim, ya da sultana verilməlidir. Həzrət Peyğəmbər (s) iş və gəlir xümsünün vacibliyini bəyan etsəydi bu göstəriş müsəlmanların malını qarət edib, öz zülmlərini artırmaqda qəsbkar hökmədarlar üçün bəhanə olacaqdı. Həzrətin uzaqqörənliyi və iti baxışlılığı bu İlahi hökmün gizli pərdə arxasında qalmasına səbəb oldu.^۳

XÜMSÜN FƏLSƏFƏSİ

Sual ۴: Xümsün fəlsəfəsi nədir?

^۱ Xoyi, Seyid Əbü'l-Qasim, "Mustənədul-ürvətil-vüsqa", kitabul-xüms, səh. ۱۱۱.

^۲ Müdərrisi, Məhəmməd Təqi, "Əhkamul-xüms", səh. ۱۷.

^۳ Haşimi, Şahrudi, Seyid Mahmud, "Kitabul-xüms", ۱-ci cild, səh. ۴۰.

Deyəcəklərimiz kitab və sünndən öyrəndiklərimiz əsasındadır. Xümsün bizim bilmədiyimiz bir çox səbəb və hikmətləri ola bilər:

١. Şübhəsiz ki, İslam təkcə əxlaqi, fəlsəfi və ya e`tiqadi bir məktəb kimi zühur etməmişdir. İslam bütün maddi və mə`nəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din olaraq zühur etdi. Bu məktəb peyğəmbər dövründə hökumət tə`sis olunan vaxtdanvardı. Hökumətin idarəsi üçün nizamlı və yetərli tə`minat mənbəsi lazımdı. Bununla da İslami hökumət təşkili sayəsində cəmiyyətin imkansızlarına, xəstələrinə, himayəsizlərinə, əllillərinə və yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. Allah-təala zəkat ayəsini nazil etməklə sonsuz rəhmət və yardım əlini peyğəmbərə uzatdı. O, zəkatı vacib etməklə bu çatışmazlıq və nöqsanı aradan qaldırdı. Zəkat bütün İslam cəmiyyətinə məxsus olan büdcələrdəndir. Zəkat Bəni-Haşimə (seyidlərə) yox, qeyd olunanlara çatır. Lakin hökumət başçısı olaraq imamın da tə`min olunası xərcləri vardır. İslam quruluşunun inkişafı və cəmiyyətin idarəsi üçün ona böyük büdcə lazımdır. Bu məqsədlə, xüms vermək imkanlı şəxslər üçün vacib olub.^١ Xüms rəvayətlərdə hökumət vergisi kimi qeyd olunub.^٢

٢. Allah-təala İslam peyğəmbərinin izzət və kəramətini qoruyaraq Bəni-Haşim və onun yaxınlarından olan fəqirlərin tə`min olunması üçün xümsü vacib etdi. Allah onların səhmini Özü və peyğəmbərin səhminə yaxın bildi. Bununla da onların təhqir olunması üçün yaranmış zəmin aradan götürüldü. Bə`zi şəxslərin fəqirlərə zəkat

^١ Məkarim Şirazi, Nasir, “١٨٠ sual-cavab”, səh. ٤٢٣, ٤٢٥; “Tə`liyat ələl-ürvə”, kitabul-xüms, səh. ٣٩٢.

^٢ Müraciət edin: “Vəsailuş-şıə”, ١-ci cild, kitabul-xüms, ٢-ci bab, ١٢-ci hədis.

verərkən özlərini üstün, qarşı tərəfi isə alçalmış hiss etmələri mümkündür. Hansı ki, xüms və “vəchül-imarə” adlanan verginin ödənməsində məsələ tam əksinədir. Burada xümsü alan şəxs üstün hesab olunur.¹

“Xüms elə bir büdcədir ki, imam nəzərdə tutduğu xeyir işləri bu büdcə vasitəsi ilə nəzərdən keçirir və onu lazımlı bildiyi istiqamətlərdə sərf edir. (“Allaha məxsus olan (xüms) peyğəmbər üçündür. Peyğəmbər onu istədiyi yerlərdə sərf edir.”²

“Xüms insanın kamilliyi və inkişafi üçün vasitədir. Hər bir şəxs vəzifələrini yerinə yetirməklə kamillik mərhələlərini keçir. İnsan Allaha yaxınlıq məqsədi ilə və dünyaya arxa çevirməklə vəzifəsini yerinə yetirir, günahlarını təmizləyir və kamilliyə doğru hərəkət edir (İmam Rzanın (ə) öz yaxınlarından birinə yazdığı məktubda deyilir: “Xüms ödəmək insanın ruzi əldə etmək və günahlarının bağışlanması səbəbidir.”³

“Bu məktəbin əsas hədəfi olan ilahi dinin dirçəlişi və İslam hökumətinin qurulması üçün zəkat büdcəsinindən əlavə müstəqil bir büdcə lazımdır. İlahi ədalət hökumətinin qurulmasına doğru olan bir inqilabın xərclərinin təmin olunması üçün xüms çox böyük sərvətdir. Həmin məktubda deyilir: “Xüms bizim Allahın dininə yardımımızdır.”⁴

Hüzur və qeyb dövründə şıə məktəbi xüms üzərində möhkəmlənmişdir. Xüms Əhli-beyt və onların ardıcılıları

¹ Müraciət edin: Vəsailüş-şıə, əbvabu qismətul-xüms cildi, 1-ci bab, 4 və 5-ci hədis.

² Həmin mənbə, əbvabul-ənfal, 1-ci bab, 12-ci hədis.

³ Həmin mənbə, əbvabul-ənfal, 3-cü bab, 3-ci hədis.

⁴ Həmin mənbə, əbvabul-ənfal, 3-cü bab, 3-ci hədis.

olan alimlərə zalim rejim qarşısında möhkəm dayanmaq üçün qüvvə verdi.

XÜMS VƏ SEYİDLƏR

Sual : Nə üçün İslamda xüms seyidlərə verilməlidir? Bu iş bir növ ayrıseçkilik hesab olmurmu?

Bir qrup təfsirçilərin fikrincə, zəkatın vaciblik hökmü Məkkədə nazil oldu və zəkat ödəmək müsəlmanlara vəzifə sayıldı. Lakin İslam Peyğəmbəri (s) Mədinəyə gəlib İslam hökuməti qurduğu zaman Allah tərəfindən xalqdan zəkat yığmaq əmri aldı. Bu vasitə ilə Peyğəmbər (s) cəmiyyətdə imkansızlara kömək etdi. Amma Bəni-Haşimin (seyidlərin) bu bündən istifadə etməyə haqqı çatmadı. Bu göstərişin iki səbəb ola bilər:

1. Peyğəmbərin zəkatı öz yaxınlarının ixtiyarına verməsi müxaliflərin əlində bəhanə olmasın.

Bəni-Haşimin zəkatdan istifadə etməsi başqaları üçün üstünlük, Bəni-Haşim üçün isə kiçiklik hesab oluna bilərdi. Allah-təala məqam və kəramətlərini qorumaq üçün zəkatı onlara haram etdi. Əlbəttə seyidlər bir-birlərinə zəkat verə bilərlər. Çünkü bu alış-verişdə üstünlük hissi gözə dəymir.¹ Həzrət Əli (ə) buyurur: “Allah-təala zəkatda bizim üçün heç bir səhm ayırmayıb. O, Peyğəmbər və biz

¹ Müraciət edin: “Vəsailüş-şia”, 1-ci cild, əbvakabu qismətil-xüms, 1-ci bab, 8-ci hədis.

Əhli-beyti (ə) üstün tutub, xalqın malının çirkini yeməyə qoymadı.”¹

Bu iki səbəb Bəni-Haşimin zəkatdan məhrum olmasına bais oldu. Başqa bir tərəfdən isə seyidlərin arasında işdən düşmüş, yolda qalmış, yetim və s. şəxslər vardır. Bu şəxslər hansısa yolla tə`min olunmalıdır. Allah-təala bu boşluğu doldurmaq və onların hörmətini qorumaq üçün Bədr döyüşündən sonra xüms ayəsini nazil etdi. Beləliklə xüms ehtiyachi seyidlər üçün ruzi yeri oldu. Əslində İslamda iki büdcə var: Xüms və zəkat büdcəsi. Bu bölgü seyidlərin daha çox səhm əldə etməkləri üçün yox, cəmiyyətdə hörmət və kəramətlərinin qorunması üçündür.

Bundan əlavə, İslam nəzərdə tutur ki, seyidlərin əsil-nəsili silsilə şəklində mə`lum olsun. Peyğəmbər və imamların xatirəsi qəlblərdə yaşasın. Belə ki, seyidlərə babaları İslam peyğəmbərinə xatir hörmət göstərilsin.²

¹ Həmin mənbə, əvvabu qismətil-xüms, 1-ci bab, 4-cü hədis.

² Mütəhhəri, Mürtəza, “Qur`anla tanışlıq”, 3-cü cild, səh. 87.

İKİNCİ FƏSİL

MƏFHUMLAR VƏ TERMİNLƏR

“MƏUNƏ” SÖZÜNÜN MƏFHUMU

Sual ۱: “Məunə” sözünün mahiyyət və məfhumunu izah edin.

İnsan həyatındakı xərclərə “məunə” deyilir. Onun aşağıdakı yönümləri var:

۱. Şəxsi xərclər. Məsələn: Yemək, geyim, ev, yaşayış vasitələri, minik vasitələri, təhsil vasitələri, kompüter, evlənmə xərcləri və s.

۲. Hədiyyələr. Məsələn: Xeyriyyə, sədəqə, caizələr və s.

۳. Vacib və müstəhəb həcc səfərinin xərcləri, ziyarət səfəri, gəzinti və istirahət.

۴. Öhdədə olan haqlar. Məsələn: Diyə, vergi və kəffarə.^۱

Qeyd: İnsanların ehtiyaclarından əlavə olan xərclər “məunə” hesab olunmur. Beləliklə, ilin başlangıcınadək el arasında israf hesab olunan və deyilənlərdən artıq xərclərin xümsü ödənməlidir.

XÜMS VƏ VERGİ

Sual ۲: Xüms ilə verginin fərqini bəyan edin.

“Xüms” ilahi və ibadi bir vacibatdır. Onda Allaha yaxınlıq qəsdi mö`təbərdir. Lakin vergi xümslə ziddiyyət daşımayan, zaman və məkan şəraitinə tabe olan hökumət

^۱ “Ürvətül-vüsqa”, ۱-ci cild, kitabül-xüms, ۱۱-ci məsələ.

qanunudur. Beləliklə, vergi ödəmək xümsü əvəz edə bilməz.^۱

MÜSALİHƏ

Sual ۸: “Müsalihə” sözünü izah edin.

Əgər bir şəxs xümsün vacib olub-olmaması və ya onun miqdarı ilə bağlı şəkkə düşsə və ya xümsü ödəməklə bağlı öhdəcilik götürsə, həmin maldan istifadə üçün şər`i hakim və ya onun nümayəndəsinə müraciət edə bilər. Beləcə, şər`i hakim bu şəxsə münasib miqdarla keçinər və ya onun borclu qalmasını qəbul edər. Bu əməl “müsalihə” adlanır.^۲

XÜMS İLİ

Sual ۹: Xüms ili nədir?

İnsanın əkinçilik, sənət, ticarət və ya müxtəlif müəssisələrdə işləməklə əldə etdiyi qazancın xümsü imam (ə) və seyidlərə məxsusdur. Bu xüms qeyb dövründə camiuş-şərait fəqiha verilməlidir. Əlbəttə ona ^۱ il gözləmək fürsəti verilib. Bu müddətdə özü və ya ailəsinin ehtiyacından artıq qalmış miqdarın xümsünü ilin axrinadək ödəməlidir. Bu göstəriş əslində insan yaşayışında bir növ asanlıq sayılır. Bu bir illik fürsətə “xüms ili” və ya “vergi” ili deyilir.^۳

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۹۹; Məkarim, “İstifataat”, ۱-ci cild, səh. ۳۳۳; Təbrizi, “İstiftaat”, səh. ۸۰۳; Safi, “Camiul-əhkam”, ۲-ci cild, səh. ۷۳۲; Sistani, Vəhid, Xamənei, Fazıl, Nuri və Behcətin katibliyi.

^۲ “Tovzihul-məsaili mərake”, ۱۷۹۱ və ۱۷۹۲-ci məsələ; “İstiftaat”i-Təbrizi, səh. ۹۷.

^۳ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۷۲-ci məsələ.

ÖDƏYİB BORC GÖTÜRMƏK

Sual ۱۰: Ödəyib borc götürmək nədir?

Şəxs əmlakına vacib olmuş xümsü bir dəfəyə ödəyə bimədikdə və ya bu işdə çətinlik çəkdikdə onu cameuşşərait müctəhid və yaxud onun nümayəndəsinə verir; sonra həmin məbləği ondan borc alır və tədricən ödəyir. Bu iş “ödəyib borc götürmək” adlanır.^۱

^۱ Təbrizi, “İstiftaat”, səh.۸۸۲; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۹۰۲; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۷۷۳, ۷۷۴; Xamenei, “Əcvibə”, səh.۹۲۴.

ÜÇÜNCÜ FƏSİL

MAAŞ VƏ GƏLİR XÜMSÜ

MAAŞ ALANLARIN XÜMSÜ

Sual ۱۱: Dövlət işçilərinin maaşına xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.^۱

Sual ۱۲: Xüms ili çatdıqda dövlətdən aldıqları maaşı bir başa hesablarına köçürən şəxslərin puluna xüms düşürmü? Yoxsa bankdakı pulu olmayanadək xüms düşmür?

Bütün müctəhidlərin rə`yi: Bir başa bankdakı hesaba köçürülen maaşa xüms düşür. Baxmayaraq ki, hesabındakı pulu bankdan almayıb.^۲

Sual ۱۳: Mən dövlət işçisiyəm və hər ay maaşımı bankdakı hesabımı köçürürlər. Xüms ilindən iki gün əvvəl xəbərim olmadan maaşımı banka köçürüblər. Xüms ilindən on gün sonra bu işdən xəbər tutmuşam. Əgər vaxtında bilsəydim maaşı ehtiyaclarıma sərf edəcəkdir. Mənim maaşımı xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Xəbəriniz olmasa da, birbaşa bankdakı hesaba köçürülen maaşa xüms düşür.^۳

İzah: Əmlaka xümsün düşməsində elm və cahilliyyin tə`siri yoxdur.

^۱ “Tovzihul-məsaili mərəcə”, ۱۷۵-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴-ci məsələ; Xamenei, Əcvibə, səh. ۹۹۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶-ci məsələ.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۷۳; Sistani, Behcət, Məkarim, Xamenei, İmam (r), Təbrizi, Safi, Vəhid və Fazilin katibliyi.

^۳ Xamenei, “Əcvibə”, səh. ۹۹۰; bütün müctəhidlərin katibliyi.

İBTİDAİ SINİF MÜƏLLİMİNİN XÜMSÜ

Sual ۱۴: İbtidai sinif müəllimiyyəm. Bir il ötdükdən sonra aldığım maaşın artıq qalan hissəsinin xümsünü ödəməliyəm, yoxsa yox?

Bütün müctəhidlərin rə`yi: Bəli, bu pula xüms düşür.^۱

TƏLƏBƏNİN QAZANCININ XÜMSÜ

Sual ۱۵: Ailəsinin himayəsində olan tələbənin gəlirinə xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: İş qazancından toplanmış məbləğə bir il keçdikdən sonra xüms düşür.^۲

Qeyd: Hədiyyə kimi gəlirlərin hökmü hədiyyənin xümsü hissəsində aydınlaşdırılacaq.

TƏLƏBƏ TƏQAÜDÜNÜN XÜMSÜ

Sual ۱۶: Universitetin verdiyi təqaüdə xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Bəli, xüms ilindən artıq qaldıqda xüms düşür.^۳

Qeyd: Haqqında danışilan tələbələr nəzərdə tutulan müddətdə universitet və ya müvafiq nazirlik tərəfindən maaş alıb öhdəciliğə götürürler ki, təhsillərini başa vurduqdan sonra həmin maaş müqabilində xidmət

^۱ “Tovzihul-məsahili mərake”, ۱۷۰۲-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۶۹; Xamenei “Əcvibə”, səh. ۹۹۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

^۲ “Tovzihul-məsail mərake”, ۱۷۰۷-ci məsələ; Nuri, “Tövzihul-məsail”, ۱۷۰۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۶; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

^۳ “Tovzihul-məsaili mərake”, ۱۷۰۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

göstərsinlər. Bu sayaq maaş digər gəlirlərdən fərqlənmir və ona da xüms tətbiq olunur.

TƏLƏBƏYƏ YARDIMIN XÜMSÜ

Sual ۱۷: Universitetdə təhsil zamanı kömək məqsədi ilə alınan pula xüms düşürmü?

Bütün müctəhidlərin rə'yisi: Xeyr, xüms düşmür.^۱

Qeyd ۱: Tələbə üçün olan yardım təhsil müddətində ona verilən borcdur. Bir neçə il sonra bu borcun müəyyən hissəsi alınır.

Qeyd ۲: Təhsilə göstərilən yardım bir hissəsi xərcləndikdən sonra büdcədə toplanarsa onun özünə və qazancına xüms düşür.

Qeyd ۳: Təhsilə edilən yardımdan əldə olunan gəlir xüms ilindən artıq qalarsa ona xüms düşür.

ZƏHMƏT HAQQININ XÜMSÜ

Sual ۱۸: Tələbənin zəhmət haqqına xüms düşürmü?

Bütün müctəhidlərin rə'yisi: Bəli, universitetdə görülən iş və araştırma müqabilində alınan məbləğ xüms ilindən artıq qalarsa ona xüms düşür.^۱

^۱ İmam (r) “İstiftaat”, ۱-ci cild, səh. ۱۶۰; Xamenei, “Əcvibə”, səh. ۹۷؛ Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۹۲۷؛ Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۰۴؛ Behçət, “Tovzihul-məsail”, ۱۳۷۹-cu məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۲؛ Təbrizi, “Siratun-nəcat”, ۱-ci cild, səh. ۱۳۸۹؛ Sistani, Xüms; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۲۷؛ Vəhidin katibliyi.

ŞƏHİD AİLƏSİNİN XÜMSÜ

Sual ۱۹: Şəhid ailələrinə yardım cəmiyyəti tərəfindən onlara verilən maaşa (ildən artıq qaldıqda) xüms düşürmü?

İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.^۱

Fazıl, Behcət və Məkarim: Vacib ehtiyata əsasən xüms düşür.^۲

Sistani və Safi: Bəli, xüms düşür.^۳

Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda xüms düşür.^۴

Qeyd ۱: Şəhid ailələrinin maaşı iş müqabilində əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də bu barədə fəqihlərin fətvaları müxtəlifdir.

Qeyd ۲: Şəhid ailələrinin maaşından əldə olunan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.

Qeyd ۳: Ayətullah Nuri belə deyir: Hədiyyə hesab olunarsa, xüms düşür.

TƏQAÜDÜN XÜMSÜ

Sual ۲۰: İşçilərin təqaüdünə nə vaxt xüms düşür?

İmam (r), Sistani və Vəhid: Müqaviləyə əsasən, maaş təqaüdə çıxdıqdan sonra alınarsa, ilin gəlirindən

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۵۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۹۷; Xamenei, “Əcivbə”, səh. ۹۴۹; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۰۳.

^۳ Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۱۱۸; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۷-ci məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۳۰.

^۴ Sistani, “Tovzihul-məsail”, ۱۷۲۳-cü məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۹.

^۵ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür. İş dövrü maaşın bir miqdari saxlanılıb, təqaüdə çıxdıqdan sonra verildikdə onun xümsü dərhal verilməlidir.^۱

(İmam (r), Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rə'yisi: Təqaüd maaşı həmin təqaüd ilinin gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.^۲

TƏ'XİRƏ SALINMIŞ MAAŞIN XÜMSÜ

Sual ۲۱: Ötən il tə'xirə düşüb, bu il verilən maaşın xümsü dərhal ödənməlidirmi?

(Sistani, Vəhid və Təbrizidən başqa) bütün müctəhidlərin rə'yisi: Xeyir, tə'xirə düşmüş maaş əldə olunan ilin gəliri hesab olunur. Xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۳

Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.^۴

Vəhid: Vacib ehtiyata əsasən onun xümsü dərhal ödənməlidir.^۵

Təbrizi: Xüsusi şəxs və ya şirkət üçün işlədikdə maaşının xümsünü işlədiyi il ödəməlidir. Dövlət üçün işlədikdə isə aldığı maaş əldə olunan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۶

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۳۰, ۱۳۴; Sistani və Vəhidin katibliyi.

^۲ Məkarim, “Tovzihul-məsail”, ۱۵۲-çü məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۹۹; Xamene, “Əcvibə”, səh. ۸۷۱; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۶۴; Behcət, Safi və Nurinin katibliyi.

^۳ İmam (r) “İstiftaat”, ۱-ci cild, səh. ۱۴۱; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۳۹; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۲; Xamenei, “Əcvibə”, səh. ۸۹۸; Nuri, Behcət və Məkarimin katibliyi.

^۴ Sistaninin katibliyi.

^۵ Vəhidin katibliyi.

^۶ Təbrizi, “İstiftaat”, səh. ۸۶۷.

QADININ GƏLİRİNİN XÜMSÜ

Sual ۲۴: Ərinin himayəsində yaşayan qadının özü üçün əldə etdiyi gəlirə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Bəli, onun xümsünü verməlidir. Lakin onun bir miqdarını ehtiyaclarına xərcləmiş olarsa, yalnız yerdə qalan hissənin xümsünü ödəməlidir.^۱

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۵۷-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۵۳-cü məsələ; “Ürvətül-vüsqa”, ۱-ci cild, ۸۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۷; Vəhidin katibliyi.

DÖRDÜNCÜ FƏSİL

SƏRMAYƏ VƏ İŞ ALƏTLƏRİNİN XÜMSÜ

İŞ YERİNİN XÜMSÜ

Sual ۱۳: Tibb məntəqəsinə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: İş qazancından hazırlanıqdə xüms düşür.^۱

Qeyd ۱: Tibb məntəqəsi, mağaza və sair iş yerləri sərmayə hesab olunur.

Qeyd ۲: Məsələnin fərzi o hala aiddir ki, xüms ödədikdən sonra dolanışq xərci əldə etmək mümkün olsun. Dolanışq tə'min olunmadıqdə uyğun sərmayə “ehtiyac duyulan sərmayə” hökmündədir.

İŞ ALƏTLƏRİNİN XÜMSÜ

Sual ۱۴: Diş həkiminin iş alətlərinə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: İş qazancından hazırlanıqdə bu alətlərə xüms düşür.^۲

Qeyd ۱: İş alətləri sərmayə hesab olunur.

Qeyd ۲: Məsələnin fərzi o hala aiddir ki, iş alətlərinin xümsünü ödəməklə maaş əldə edə bilər. Digər hallarla bağlı hökm qarşıda qeyd olunacaq.

^۱ İmam (r), “Təhrirul-vəsilə”, ۱-ci cild, kitabul-xüms, ۱۳-cü məsələ; Makarim, “Tə liqatun ələl-urvətil-vüsqa”, ۰۹-cu məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۰۳-cü məsələ; “Ürvətül-vüsqa”, ۲-ci cild, ۸۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰۱; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۱-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۴-cü məsələ.

^۲ Xamenei, “Əcvibə”, səh. ۹۷۷; “Ürvətül-vüsqa”, ۲-ci cild, kitabul-xüms, ۰۹ və ۱۲-ci məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۱-ci məsələ.

BANKA QOYULMUŞ PULUN XÜMSÜ

Sual ٢٠: Banka köçürülmüş və gəlirindən istifadə olunan pula xüms düşürmü?

İmam (r), Xamenei, Fazil, Sistani və Məkarim: Banka köçürülmüş pul iş qazancından olarsa xüms düşür. Lakin xümsü ödəmək (hətta hissə-hissə) yaşayışını idarə edə bilməməsinə səbəb olarsa, xüms düşmür.^۱

Nuri, Təbrizi və Behcət: Banka köçürülmüş pul iş qazancından olarsa yaşayış üçün lazım olan miqdara xüms düşmür. Lakin ehtiyacdən artıq qalan miqdarın xümsü verilməlidir.^۲

Safi və Vəhid: Banka köçürülmüş pul iş qazancından olarsa, xüms düşür. Xüms verdikdə dolanışq xərcini ödəyə bilməzsə şər'i hakimə ödəyib sonradan borc götürə bilər.^۳

Qeyd ۱: Banka köçürülmüş puldan əldə edilən qazanca xüms düşür.

Qeyd ۲: Banka köçürülmüş pul bir növ sərmayədarlıq hesab olunur.

Qeyd ۳: Banka köçürülmüş pul hədiyyə və bu kimi yollarla əldə olunduqda əsas hökmü daşıyır. (Hədiyyə bölməsinə müraciət edin)

^۱ “Ürvətül-vüsqa”, ۱-ci cild, ۵۹-cu məsələ; “Məsail”, ۱-ci cild, səh. ۷۰۸; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۵۴۳; Sistani, “Əl məsailul-muntəxəbə”, ۵۸۸-ci məsələ; Sistani, “Minhacus-salihin”, ۱-ci cild, ۱۲۱۳-cü məsələ; Xameneinin katibliyi.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۷۱; “Tə’liqə” Təbrizi, ۷۲-ci məsələ; Təbrizi, “İstiftaat”, səh. ۶۴۸; Behcət, “Tovzihul-məsail”, ۱۴۰-1-ci məsələ.

^۳ Safi və Vəhidin katibliyi.

SƏRMAYƏNİN XÜMSÜ

Sual ۲۶: Çətinliklə sərmayə toplamış şəxs xüms ödədikdə yerdə qalmış miqdarla dolanışq məqsədi olan işə başlaya bilmədikdə bu sərmayənin xümsünü verməlidirmi?

(Vəhid və Safidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər (hissə-hissə olsa da) xümsü ödədikdə dolanışq əldə edə bilməzsə, xüms düşmür.^۱

Safi və Vəhid: Xüms düşür. Lakin şər`i hakimə ödəyib sonradan borc götürə bilər. (Safi və Vəhidin katibliyi)

Nuri, Təbrizi və Behçət: Sərmayənin yaşayışın təmini üçün zəruri olan hissəsinə xüms düşmür. Artıq qalan hissəyə isə xüms düşür.^۲

QALXMIŞ QİYMƏTİN XÜMSÜ

Sual ۲۷: Sərmayənin (torpaq, dükən, maşın və s.) xümsünü vermişəm. Lakin bir neçə il sonra onun qiyməti artıb. Artmış qiymətə xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Bəli, xüms düşür.^۳

Qeyd: Qeyd olmuş cavab onun satılmasının və pulunun alınması mümkün olan hallara aiddir.

^۱ İmam (r) “İstiftaat”, ۱-ci cild, səh. ۳۰; Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۵۴۳; Fazil, “Camiul-məsail”, ۱-ci cild, sah. ۷۶۰; Sistani, “Minhacus-salihin”, ۱-ci cild, ۱۲۱۹-cu məsələ; Sistani, “Əl məsailul-muntəxəbə”, ۵۸۸-ci məsələ; Xameneinin katibliyi.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۷۱; Behçət, “Tovzihul-məsail”, ۱۴۰۱-ci məsələ; Təbrizi, “Otta’lıqətu əla minhacis-salihin”, kitabul-xüms, ۳۲-ci məsələ.

^۳ İmam (r) “Təhrirul-vəsilə”, ۲-ci cild, ۸-ci məsələ; “Əcvibə”, səh. ۸۰۸; Sistani, minhacus-salihin, ۱-ci cild, ۱۲۱۳-ci məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۷۷; “Ürvətül-vüsqa”, ۲-ci cild, ۵۳-cü məsələ; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۷۰; Behçət, “Vəsilətun-nicat”, ۱-ci cild, səh. ۱۳۸۰. Safi və Vəhidin katibliyi.

MOBİL TELEFONUN XÜMSÜ

Sual ٢٨: Mobil telefona xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Şəxsin şə`ninə uyğun və şəxsi ehtiyaclara istifadə edilərsə xüms düşmür. Qazanc əldə etmək üçün sərmayə olarsa xüms düşür.^١

Qeyd: Risalələrdə mobil sözü işlənməsə də bəyan olunmuş qayda ona da tətbiq olunur.

^١ “Ürvətül-vüsqa” ٢-ci cild, ٦١-ci məsələ; “Tovzihul-məsaili mərace”, ١٧٧٥; Nuri, “Tovzihul-məsail”, ١٧٧١-ci məsələ; “Əcvibə”, səh. ٩٢٢.

BESİNCİ FƏSİL

HƏDİYYƏ, BAYRAM PAYI VƏ MÜKAFATIN XÜMSÜ

HƏDİYYƏNİN XÜMSÜ

Sual ۱۹: Atanın, ananın və istənilən bir şəxsin verdiyi hədiyyəyə xüms düşürmü?

İmam (r), Xamenei və Nuri: Hədiyyəyə xüms düşmür.^۱

Sistani və Safi: Xüms ilindən artıq qalarsa ona xüms düşür.^۲

Fazil, Məkarim və Behcət: Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa onun xümsü verilməlidir.^۳

Təbrizi və Vəhid: Onun miqdarı çox və diqqəti cəlb edəcək dərəcədə olarsa, illik xərcdən artıq qaldıqda xümsü verilməlidir.^۴

Sual ۲۰: Şıə olan, lakin malının xümsünü ödəməyən şəxsin verdiyi hədiyyənin xümsünü verməliyəmmi?

(Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rə'yisi: Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacibdir.^۵

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۰۳-cü məsələ; Xamenei, “Əcvibə”, soh.۸۰.; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۹-cu məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۷۰۳-cü məsələ.

^۳ Həmin mənbə, ۱۷۰-ci məsələ.

^۴ Həmin mənbə, ۱۷۰۳-cü məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

^۵ “Tovzihul-məsaili mərace”, ۲-ci cild, ۱۷۶۳-cü məsələ; Behcət, “Vəsilətun-nicat”, ۱-ci cild, ۱۴۲۲-ci məsələ.

Sistani və Təbrizi: Xümsü ödəmək onu bağışlayan şəxsə vacibdir. Hədiyyəni alan şəxsə onun xümsünü vermək vacib deyil.^۱

XÜMS VƏ DİN ARDICILLARI

Sual ۲۱: Xüms hökmünü qəbul etməyən bir kəs (qeyri-şıə məzhəb və din ardıcillacı kimi) mənə hədiyyə verir. Onun xümsünü verməliyəmmi?

(Behcətdən başqa) Bütün müctəhidlərin rə'yisi:
Xeyr.^۲

Behcət: Hədiyyə olunmuş malın üzərinə xüms gəldikdə zərurət halında ondan istifadə etmək olar.^۳

SOVQATIN XÜMSÜ

Sual ۲۲: Sovqata xüms düşürmü?

İمام (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.^۴

Təbrizi, Sistani, Safi, Məkarim, Behcət, Fazıl və Vəhid: Xüms ili tamamlanmamış istifadə olunursa, ona xüms düşmür.^۵

Qeyd: Sovqat hədiyyə hökmündədir.

MÜKAFATIN XÜMSÜ

Sual ۲۳: Bank mükafatına bir il ötdükdən sonra xüms düşürmü?

^۱ “Tovzihul-məsaili mərake”, ۲-ci cild, ۱۷۶۳-cü məsələ.

^۲ “Tovzihul-məsaili mərake”, ۱۷۶۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۲-ci məsələ; Xameneinin katibliyi.

^۳ Behcət, “Vəsilətun-nicat”, ۱-ci cild, ۱۴۲۲-ci məsələ.

^۴ “Tovzihul-məsaili mərake”, ۱۷۵۹-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۵.; Nuri, “Tovzihul-məsail”, ۱۷۵۹-cu məsələ.

^۵ “Tovzihul-məsaili mərake”, ۱۷۵۹-cü məsələ; Vəhid, “Tovzihul-məsail” ۱۷۶۱-ci məsələ.

İmam (r) və Xamenei: Mükafata xüms düşmür.^۱

Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.^۲

Nuri: Hədiyyə ünvanında olarsa xüms düşmür.^۳

Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.^۴

Sistani: Yarısın imanlı fəqirə sədəqə vermək şərti ilə qalan yarı hissəni özünə mülk edə bilər. Əgər özünə mülk etdiyi yarı hissə xüms ilindən artıq qalarsa ona xüms verməlidir.^۵

Safi: Xüms düşür.^۶

Qeyd: Bank mükafatı bir növ bəxşış hesab olunur.

Sual ۷: Qur`an və idman müsabiqlərində alınan mükafatlara xüms düşürmü?^۷

İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.^۸

Fazil, Behcət və Məkarim: Vacib ehtiyata əsasən onun xümsü verilsin.^۹

^۱ İmam (r), “Təhrirül-vəsile”, ۱-ci cild, kitabul-xüms, əl-xamis; Xamenei, “Əcvibə”, səh. ۸۰۱.

^۲ Fazil, “Ürvətül-vüsqa məə tə liqat”, ۱-ci cild, kitabul-xüms, əs-sabi; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۷-ci məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۰۳۴.

^۳ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۰.

^۴ Təbrizi, “İstiftaat”, səh. ۸۱۹; Vəhidin katibliyi.

^۵ “Tovzihul-məsail”, Bank mükafatları, ۱۴-cü məsələ; “Minhacusalihin”, babul-xüms, əs-sabi.

^۶ Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۱.

^۷ Xamenei, “Əcvibə”, səh. ۸۰۱; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۰; İmamın (r) katibliyi.

^۸ Fazil, “Ürvətül-vüsqa məə tə liqat”, ۱-ci cild, kitabul-xüms, əs-sabi; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۰۳۴; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۷-ci məsələ.

Təbrizi və Vəhid: Təxminən ilin sonunadək istifadə olunan və az dəyərli mal olarsa xüms düşmür. Digər hallarda xüms düşür.^۱

Safi və Sistani: Xüms düşür.^۲

Qeyd ۱: Məsələ o hala aiddir ki, bir il keçsin və “məunə” (məfhumlar və terminlər bölməsinə müraciət edin) xərclərinə sərf olunmasın.

Qeyd ۲: Müsabiqələrdə verilən mükafatlar bir növ bəxşış hesab olunur.

DÖVLƏTİN BAYRAM HƏDİYYƏSİNİN XÜMSÜ

Sual ۳۰: Dövlətin işçilərə nağd pul və qızıl sikkə şəklində verdiyi bayram hədiyyələrinə xüms düşmür?

İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.^۳

Safi, Sistani, Təbrizi, Məkarim və Vəhid: Xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۴

Behcət və Fazıl: Xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.^۵

Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.^۶

Qeyd: Mərcələrdən bə`zisi dövlətin mükafat və bayram hədiyyələrini gəlir, bə`ziləri isə hədiyyə hesab edir.

^۱ Təbrizi, “İstiftaat”, səh.۸۱۹; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

^۲ Sistani, “Minhacus-salihin”, kitabul-xüms, əs-sabi; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۱.

^۳ İmam, “İstiftaat”, ۱-ci cild, səh. ۱۹۱; Xamenei, “Əcvibə”, səh. ۸۶۲.

^۴ Təbrizi, “İstiftaat”, səh. ۸۲۹; Sistani, “Minhacus-salihin”, kitabul-xüms, əs-sabi; Məkarim və Vəhidin katibliyi.

^۵ Behcət və Fazilin katibliyi.

^۶ Nurinin katibliyi.

İŞÇİLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ

Sual ۳۶: Dövlətin işçilərə verdiyi qiymətli kağızlara xüms düşürmü?

İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa xüms düşmür.^۱

Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.^۲

Fazıl, Məkarim və Behcət: Hədiyyə şəklində olarsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xüms düşür.^۳

Vəhid və Təbrizi: Hədiyyə şəklində, böyük və nəzərə çarpacacaq dəyəri olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür. Digər hallarda xüms düşmür.^۴

Qeyd ۱: İşçilərə verilən qiymətli kağızın hədiyyə və ya maaş şəklində olması mə'lum olmadığı üçün cavab şərtlərlə deyilmişdir.

TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ

Sual ۳۷: Tələbələrə verilən qiymətli kağızlara xüms düşürmü?

İmam (r), Xamenei və Nuri: Xeyir, xüms düşmür.^۵

^۱ İmam (r) “Tovzihul-məsail”, ۱۷۰۲-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۹-cu məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۰+, ۸۶۲.

^۲ “Tovzihul-məsaili mərake”, ۱۷۰۳-cü məsələ.

^۳ Həmin mənbə, ۱۷۰۳-cü məsələ.

^۴ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

^۵ İmam (r), “Tovzihul-məsail”, ۱۷۰۳-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۹-ci bab; Xamenei, “Əcvibə”, səh. ۸۰+, ۸۶۲.

Sistani və Safi: Xüms ilindən artıq qalarsa, ona xüms düşür.^۱

Fazil, Məkarim və Behcət: Xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən xüms düşür.^۲

Vəhid və Təbrizi: Böyük və diqqətə çarpan dəyəri olarsa və xüms ilindən artıq qalarsa, ona xüms düşür.^۳

Qeyd: Tələbələrə verilən qiymətli kağız hədiyyə hesab olunur.

TƏQAÜDÇÜLƏRƏ VERİLƏN HƏDİYYƏNİN XÜMSÜ

Sual ۴۸: İşçilərə təqaüdə çıxdıqdan sonra verilən mükafatlara xüms düşürmü?

İmam (r) və Nuri: Hədiyyə şəklində olarsa xüms düşmür.^۴

Xamenei: Mükafata xüms düşmür. (Xameneinin katibliyi)

Təbrizi, Vəhid, Safi, Fazil, Behcət və Məkarim: Xüms ilindən artıq qaldıqda, ona xüms düşür.^۵

Sistani: Hədiyyə şəklində olarsa xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۶

TƏHSİL XƏRCİNİN XÜMSÜ

Sual ۴۹: Valideynin övlada verdiyi təhsil xərcinə xüms düşürmü?

^۱ “Tovzihul-məsaili mərace”.

^۲ Həmin mənbə, ۱۷۵۳-cü məsələ.

^۳ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

^۴ İmam (r) və Nurinin katibliyi.

^۵ Fazil, “Cameul-Məsail”, ۱-ci cild, səh. ۸۱۰; Təbrizi, Vəhid, Safi, Behcət və Məkarimin katibliyi.

^۶ “Tovzihul-məsail mərace”, ۱۷۵۳-cü məsələ.

İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği bağışlasalar xüms düşmür.^۱

Təbrizi və Vəhid: Əgər həmin məbləği bağışlasalar, mal çox olarsa və ildən artıq qalarsa xüms düşür.^۲

Sistani və Safi: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.^۳

Fazıl, Məkarim və Behcət: Əgər həmin məbləği bağışlasalar və xüms ilindən artıq qalsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.^۴

Qeyd: Valideynin övlada verdiyi pul bir növ hədiyyədir. Beləliklə, hədiyyə hökmündədir. Əgər bu məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın xümsünü valideyin verməlidir.^۵

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۰۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh.۸۰.; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۹-cu məsələ.

^۲ Təbrizi, “İstiftaat”, səh.۸۱۲; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۷۰۳-cü məsələ.

^۴ Həmin mənbə, ۱۷۰۳-cü məsələ.

^۵ “Tovzihul-məsaili mərace”, ۱۷۷۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۷۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰.; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۳-cü məsələ.

ALTINCI FƏSİL

MEHRİYYƏ VƏ İRSİN XÜMSÜ

MEHRİYYƏNİN XÜMSÜ

Sual ٤٠: Qadının mehriyyəsinə xüms düşürmü?

(Behcətdən başqa) bütün müctəhidlərin rə'yı:
Xeyir.^۱

Behcət: İlın xərcindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü verilməlidir.^۲

İRSİN XÜMSÜ

Sual ٤١: Yaxın qohumlardan (ata, ana və həyat yoldaşı) çatan irsə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Xeyr.^۳

Sual ٤٢: İrs qalmış əmlakın bugünkü qiyməti qalxdıqda, onu satarkən artmış miqdarın xümsü verilməlidirmi?

İmam (r), Xamenei, Təbrizi, Sistani, Nuri, Behcət və Vəhid: Xüms düşmür.^۴

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۰۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۰۰-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۶۱; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ.

^۲ Behcət, “Tovzihul-məsail”, ۱۳۷۸-ci məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۷۰۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۰۰-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۵۸; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ.

^۴ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۸۸; Təbrizi, “İstiftaat”, səh. ۹۶۷; Xamenei, “Əcvibə”, səh. ۸۵۸; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۶۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ; Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۰-ci məsələ.

Məkarim və Safi: Artmış miqdardar satılan ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda onun xümsü verilməlidir.^۱

Fazil: Artmış miqdardar ilin gəliri hesab olunur. Xüms ilindən artıq qalarsa ehtiyata əsasən xümsü verilsin.^۲

Sual ۴۲: İrsi dəyərinin artması məqsədi ilə saxladıqda, satıldıqdan sonra onun qiymətinin artmış hissəsinin xümsü verilməlidirmi?

Bütün müctəhidlərin rə'yisi: Bəli.^۳

^۱ Safi, “Cameul-əhkam”, ۱-ci cild, səh. ۶۸۴; Məkarim, “Tovzihul-məsail”, ۱۴۹۲-ci məsələ.

^۲ Fazil, “Cameul-məsail”, ۱-ci cild, səh. ۸۰۹.

^۳ Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۶۰; Xamenei, “Əcvibə”, səh. ۸۰۸; Təbrizi, “Ətta liqə əla minhacis-salihin”, ۱۲۱۳-cü məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۸۴; Məkarim, “Tovzihul-məsail”, ۱۴۹۲-ci məsələ; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۰۹; “Təhrir”, ۲-ci cild, ۸-ci məsələ; “Vəsilətun-nicat”, ۱-ci cild, ۱۳۸۰-ci məsələ; Sistani, “Minhacus-salihin”, ۱۲۱۳-cü məsələ; Vəhid, “Tovzihul-məsail” ۱۷۷۸-ci məsələ.

YEDDİNCİ FƏSİL

EHTİYAT PULUN XÜMSÜ

EHTİYAT PULUN XÜMSÜ

Sual ٤٤: Püşk məqsədi ilə bankda toplanmış pulun xümsü varmı?

Bütün müctəhidlərin rə`yi: İş qazancı ilə hazırlansa və xüms ilindən bir il keçsə ona xüms düşür.^۱

Qeyd: Hədiyyəyə xüms düşməsi e`tiqadında olan şəxslərin nəzərinə əsasən hədiyyə şəklində əldə olunsa da ilin sonunda ehtiyat pulun xümsü verilməlidir.

Sual ٤٥: Zəruri yaşayış vasitələrinin alınması üçün saxlanılmış pula xüms düşürmü?

İmam (r), Təbrizi, Sistani, Məkarim və Vəhid: Bir il ötdükdən sonra xüms düşür.^۲

Safi: Hal-hazırda bu vasitəyə ehtiyacı varsa və onu hazırlamaq bir neçə il ehtiyat pulu yiğmadan mümkün deyilsə, xüms düşmür.^۳

Xamenei: Əgər ehtiyaçı olduğu vasitələri yaxın gələcəkdə (məsələn, xüms ilindən “” ay sonraya qədər) hazırlamaq üçün ehtiyat pul yiğibsa və xüms vermək bu işin qarşısını alırsa, xüms düşmür.^۴

^۱ “Tovzihul-məsaili mərake”, ۱۷۰۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۸-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰۴.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۷۴; Təbrizi, “İstiftaat”, səh. ۸۰۷; Sistani, xüms, s. ۸; Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۵۱۱; Vəhidin katibliyi.

^۳ Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۳۸.

^۴ Xamenei, “Əcvibə”, səh. ۹۸۷, ۸۶۰.

Nuri: Ehtiyat pulu yiğmadan gələcəkdə ehtiyacı olduğu vasitələri hazırlaya bilmirsə, xüms düşmür.^۱

Fazıl və Behçət: Ehtiyat pulu yiğmadan gələcəkdə ehtiyaclarını ödəyə bilməzsə qısa müddət ərzində (məsələn “۳” ilə qədər) yiğilan ehtiyat pula xüms düşmür.^۲

Qeyd: Əgər ehtiyat pulu gələcəkdə ehtiyaclı olduğu şeylərə xərcləməzsə onun xümsünü verməlidir.

Sual ۴: Əgər qənaət edib (gəlirimizin bir hissəsini) ehtiyat pul yiğsaq, onun xümsünü verməliyikmi?

Bütün müctəhidlərin rə'yisi: Bəli, əgər bir il keçərsə xüms verilməlidir.^۳

EV ALMAQ ÜÇÜN YIĞILMIŞ PULUN XÜMSÜ

Sual ۵: Ev almaq üçün banka qoyulmuş və bir neçə il bankda qalmış pula xüms düşürmü?

İmam (r), Xamenei, Sistani, Təbrizi, Məkarim və Vəhid: Bəli, xüms düşür.^۴

Fazıl, Behçət və Nuri: Əgər ehtiyaclı olduğu evi almaq üçün başqa yol yoxdursa, ehtiyat üçün yiğilmiş pula xüms düşmür.

^۱ Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳.

^۲ Fazıl, Camiul-məsail, ۱-ci cild, səh. ۷۴^۸; Behçət “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۲-ci cild, ۱۷۰۶-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۷۰۲-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰^۹.

^۴ Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۰۴۳; Təbrizi, “İstiftaat”, səh. ۸۸^۹; Xamenei, “Əcvibə”, səh. ۹۰^۸; Sistani, xüms, ş. ۱^۰; İmam (r) və Vəhidin katibliyi.

^۵ Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۶۷۷; Behçət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۲۸.

Safi: Hal-hazırda evə ehtiyacı olsa, ev onun şə`ninə uyğun olarsa və başqa heç bir yolu olmazsa yiğilan pula xüms düşmür.¹

Qeyd: Qeyd olunmuş pula xüms düşmədiyinə e`tiqadı olan mərcələr buyururlar: Gələcəkdə ev alınmasına sərf olmazsa bu pulun xümsü verilməlidir.

¹ Safi, “Camiul-əhkam”, 1-ci cild, səh. 707.

SƏKKİZİNCİ FƏSİL

HƏCC VƏ ZİYARƏT XÜMSÜ

Həcc QəbzinİN Xümsü

Sual ۴: Vacib həcc qeydiyyatına düşmək üçün (həmən ilin gəlirindən) hesaba köçürürlən və bir ili ötmüş pula xüms düşürmü?

İmam (r) və Fazıl: Həcc vacib olduqda qeydiyyata düşüb, pul köçürməkdən başqa yolla getmək mümkün olmazsa, xüms düşmür. Digər hallarda xüms verilməlidir.^۱

Xamenei: Əgər köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış müqavilədəki qiymət ünvanında olarsa xümsü yoxdur.^۲

Behcət, Məkarim və Safi: Xümsü yoxdur.^۳

Sistani: Əgər başqa yolla (zəhmət çəkmədən) həccə getmək mümkün deyilsə, xüms düşmür. (Sistaninin katibliyi)

Təbrizi və Vəhid: Xümsü verilməlidir.^۴

Nuri: Həccin vacib olduğu ilin gəlirindən köçürülmüş pulun xümsü yoxdur.^۵

ÜMRƏ HƏCCİNİN QƏBZİNİN XÜMSÜ

Sual ۵: Tibb universiteti tələbəsiyəm. İyun ayından mart ayınadək olan maaşımı bir dəfəyə alıb ümrə

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۴۳; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۴۹۳.

^۲ Xamenei, “Əcvibə”, səh. ۹۷۲.

^۳ Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۵۱; Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۷۰۰; Behcətin katibliyi.

^۴ Təbrizi, “İstiftaat”, səh. ۸۸۷; Vəhidin katibliyi.

^۵ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۲۴.

həccinə getmək üçün qeydiyyata durdum. Bu pula xüms düşürmü?

İmam (r), Sistani, Təbrizi, Fazil və Vəhid: Bəli, xüms ilinin sonunadək ümrə səfərinə getməsə, pulun xümsünü verməlidir.^۱

Safi, Məkarim və Nuri: Xeyr, xümsü yoxdur.^۲

Behcət: Əgər pul köçürtmədən başqa yolla getmək mümkün deyilsə, hesaba köçürülmüş pula xüms düşmür.^۳

Xamenei: Köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış qərar əsasında ümrə həcci səfərinin qiyməti ünvanında olarsa xümsü yoxdur.^۴

ZİYARƏT ÜÇÜN TOPLANAN EHTİYAT PULUNUN XÜMSÜ

Sual ۰۰: Ümrə və müstəhəb ziyarətlər üçün toplanan pula xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Bəli, bir il ötdükdən sonra xümsü verilməlidir.^۵

^۱ İmam (r) “İstiftaat”, ۱-ci cild, səh. ۱۰۸; Təbrizi, “İstiftaat”, səh. ۸۷۳; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۴۹۳; Vəhid və Sistaninin katibliyi.

^۲ Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۰۱; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۵۴۱; Nurinin katibliyi.

^۳ Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۹-cu məsələ.

^۴ Xamenei, “Əcvibə”, səh. ۹۷۲.

^۵ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۰۸; Xamenei, “Əcvibə”, səh. ۱۰۸; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۸-ci məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۷۳; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

DOQQUZUNCU FƏSİL

TORPAQ VƏ MƏSKƏN XÜMSÜ

TORPAQ XÜMSÜ

Sual ۱: Gəlirimdən iki il sonra ev düzəldib yaşamaq üçün torpaq almışam. İl tamam olduqda onun xümsünü verməliyəmmi?

(Təbrizi, Sistani, Məkarim və Vəhidədən başqa) bütün müctəhidlərin rə'yı: Əgər yaşayış üçün evin hazırlanması yalnız bu yolla mümkündürse alınmış torpağın xümsü yoxdur.^۱

Məkarim: Xümsü yoxdur.^۲

Təbrizi və Vəhid: Torpağın xümsünü hazırlıqi qiyməti əsasında verilməlidir.^۳

Sistani: Birbaşa ev almağa imkanı çatmırsa və onun kimi şəxslər tədricən ev hazırlayırsa (bu işin tərki ailə qarşısında səhlənkarlıq hesab olunur) alınmış torpağa xüms düşmür.^۴

Sual ۲: İş qazancından torpaq almışam və il tamamlandıqda xümsünü ödəmişəm. Bu torpağı qiymətinin qalxmasına görə saxlamışam. Bir neçə ildən sonra qiymətin qalxmış hissəsinin xümsün verməliyəmmi?

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh.۲۳; Nuri, “İstiftaat”, ۱-ci cild, səh.۲۸۳; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh.۶۷۰; Behcət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ; Sistani, “Minhacuṣ-salehin”, ۱-ci cild, ۱۲۱۹-cu məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۷۱۹; Xamenei, “Əcvibə”, səh.۹۰۲, ۹۰۶.

^۲ Məkarim, “İstiftaat”, ۲-ci cild, səh.۵۱۴.

^۳ Təbrizi, “İstiftaat”, səh.۸۰۴; Vəhidin katibliyi.

^۴ “Minhaucs-salehin”, ۱۲۱۹-cu məsələ.

Bütün müctəhidlərin rə`yi: Torpağın dəyərinin artmış miqdarına xüms düşür.^۱

Qeyd: Qeyd olunmuş cavab o hala aiddir ki, torpağı satmaq və pulunu əldə etmək mümkün olsun.

TIKİLİNİN XÜMSÜ

Sual ۰۴: Gəlirimdən ehtiyaclı olduğum torpağı alıb, tədricən iki il ərzində ev tikməyə başlamışam. Evə tam tikilmədiyi ildə xüms düşürmü?

(Behcət, Təbrizi, Sistani və Vəhiddən başqa) bütün müctəhidlərin rə`yi: Xeyr, ev tikmək üçün hazırlanmış materiallara xüms düşmür.^۲

Behcət: Əgər evi bir başa hazırlaya bilmirsə aldığı tikinti materiallarına xüms düşmür.^۳

Təbrizi və Vəhid: Məskunlaşma ilindən öncə tikili də işlənmiş və ya artıq qalmış materialların xümsü hazırkı qiymətlə ödənir.^۴

Sistani: Əgər birdəfəyə ev almağa imkanı çatmırsa və adətən onun kimi şəxslər tədricən ev hazırlayırsa

^۱ İmam (r) “Təhrirul-Vəsilə”, ۱-ci cild, səh. ۸; Xamenei, “Əcvibə”, səh. ۸۰۸; Sistani, “Minhacus-salehin”, ۱۲۱۳-cü məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۷۷; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۷۰; Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۰-cı məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۴-cü məsələ; “Ürvətül-vüsqa”, ۱-ci cild, ۵۳-cü məsələ; Safinin katibliyi.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۰۸; “Təhrirul-vəsilə”, ۱۷-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰۲, ۹۰۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۰۱۴; Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۷۷۰; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۹۲.

^۳ Behcət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ.

^۴ “İstiftaat”, səh. ۹۶۱; “Əttə`liqə əla minhacus-salehin”, ۱-ci məsələ; Vəhidin katibliyi.

(Bunun tərki ailə qarşısında səhlənkarlıq sayılır.) bu halda yarıtkili evə xüms düşmür.^۱

SATILMIŞ EVİN XÜMSÜ

Sual ۴: Bir şəxs iş qazancından ev alır və bir müddət yaşadıqdan sonra başqa bir ev tikmək üçün həmin evi satır. Xüms ili tamamlandıqdan sonra satılmış evin puluna xüms düşürmü?

İmam (r): Satılmış evin puluna dərhal xüms düşür; evi başqa bir evlə əvəz etdikdə xümsü yoxdur.^۲

Sistani, Təbrizi, Safi və Fazıl: Satışdan olan qazanca (alış qiyməti və satış qiymətinin fərqi) xüms düşür.^۳

Xamenei və Məkarim: Xümsü yoxdur.^۴

Behçət və Nuri: Əgər satılmış evin pulu olmadan başqa bir ev hazırlaya bilmirsə, bu halda xüms ilinədək qalan pulun xümsü yoxdur.^۵

Vəhid: Vacib ehtiyata əsasən satışda olan qazanca (alış və satış qiymətinin fərqinə) xüms düşür.^۶

İCARƏNİN XÜMSÜ

Sual ۵: (Məskunlaşmadan önce) evin icarəyə verilmiş yuxarı mərtəbəsinə xüms düşürmü?

^۱ “Minhacu-salehin”, ۱۲۱۹-cu məsələ.

^۲ İmam (r) “İstiftaat”, ۱-ci cild, səh. ۶۰, ۱۷۳.

^۳ Sistani, “Minhacu-salehin”, ۱۲۱۳-cü məsələ; Safi, “Tovzihul-məsail”, ۱۷۹۰ və ۱۷۷۹-cu məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۴^۱; Fazıl, “Camiul-məsail”, ۲-ci cild, səh. ۴۸۵.

^۴ Xamenei, “Əcvibə”, səh. ۹۸۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۴.

^۵ Behçət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۳.

^۶ Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ.

İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayə hökmündədir və xümsü ödənməlidir; əgər xümsü ödədikdə dolanışlıq xərclərini ödəyə bilməzsə, xümsü yoxdur.^۱

Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın idarəsi üçün zəruri olan hissəsinə (evin digər təbəqəsi) xüms düşmür. Lakin qalan hissələrə xüms düşür.^۲

Safi: Sərmayə hökmündədir və xümsü ödənməlidir. Əgər xüms verdikdə dolana bilməzsə, şər'i hakimə ödəyib sonra ondan borc götürə bilər.^۳

Sual ۵: İki mərtəbəli ev tikmişik və bir ildən artıq hər iki mərtəbədə yaşamışlıq (hər iki mərtəbəyə ehtiyac var). Dolanışığın tə`mini üçün onun bir mərtəbəsini müvəqqəti olaraq icarəyə verməyi qərara almışlıq. Bu mərtəbəyə ilin sonunda xüms düşürmü?^۴

Bütün müctəhidlərin rə`yi: Evin mərtəbəsinin özünə xüms düşmür. Lakin icarə puluna (əgər xüms ilindən artıq qalarsa) xüms düşür.^۵

Qeyd: Qeyd olunmuş sualda evin mərtəbəsi müvəqqəti olaraq istifadə etməməyinizə baxmayaraq

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh.۷۰; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh.۰۴۳; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۷۶۰, ۷۰۸; Xameneinin katibliyi.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, səh.۲۷۱; “Tə`liqə”, Təbrizi, ۲۲-ci məsələ; Təbrizi, “İstiftaat”, səh.۹۴۸; Behcət, “Tovzihul-məsail”, ۱۴۰-1-ci məsələ.

^۳ Safi, “Camiul-məsail”, ۱-ci cild, səh.۶۴۷, ۶۰۶; katiblik.

^۴ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh.۵۱; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۷۱۰, ۷۴۰; Xamenei, “Əcvibə”, səh.۸۸۸, ۸۹۹, ۹۲۲; Təbrizi, “İstiftaat”, səh.۸۲۶, ۸۸۸; Məkarim, “Tivzihul-məsail”, ۱۵۰-7-ci məsələ; Nuri, “İstiftaat”, ۱-ci cild, səh.۲۱۷; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۷۰۴; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۶-ci məsələ; Vəhid və Sistaninin katibliyi

“məunə” xərclərindən xaric deyil. Buna görə də ona xüms düşmür.

“RƏHN” XÜMSÜ

Sual əv: İş qazancından əldə edilmiş və rəhn kimi ev sahibinə ödənən pula xüms düşürmü? (Rəhn ev sahibinə ev müqabilində müvəqqəti olaraq verilən puldur.)

İmam (r) və Sistani: Xüms düşür. Əldə edilən kimi və ya əldə edilməsi mümkün olan zaman dərhal xümsü ödənməlidir.^۱

Məkarim və Safi: “Rəhn” pulu “məunə” xərclərindəndir və xümsü yoxdur. Lakin onu sonradan geri alsa və pula ehtiyacı olmasa ehtiyata əsasən xümsü ödənməlidir.^۲

Behcət, Təbrizi, Fazıl və Vəhid: Əgər rəhn pulu olmadan ev ehtiyacını tə`min edə bilmirsə, xüms düşmür. Həmin pul geri alınan zaman ona ehtiyac olmazsa və ilin sonunda artıq qalarsa xümsü var.^۳

Nuri: Əgər başqa yolla icarəyə ev götürə bilmirsə xatırlanmış məbləğə xüms düşmür.^۴

Xamenei: Uyğun məqsədə çatmaq üçün bu pula ehtiyacı olan zaman onun xümsünü vermək vacib deyil. Lakin onu geri alan zaman (başqa bir yeri icarəyə götürməyə ehtiyacı olmazsa) xümsünü verməlidir.^۵

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۱۶; Fazıl, “Camoul-məsail”, ۱-ci cild, səh. ۱۸۷; Sistaninin katibliyi.

^۲ Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۵۲۴, “Tovzihul-məsail”, ۵, ۶-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۰۷.

^۳ Behcət, “Tovzihul-məsail” ۱۳۹۶-ci məsələ; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۶۸۷, ۶۸۸; Vəhid və Təbrizinin katibliyi.

^۴ Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۴۶.

^۵ Xamenei, “Əcvibə”, səh. ۸۹۷, ۹۴۰.

Qeyd: Məsələnin fərzi o hala aiddir ki, evin rəhni şər'i müamilə şəklində həyata keçmiş olsun.

ONUNCU FƏSİL

YAŞAYIŞ VƏ TOY VASİTƏLƏRİNİN XÜMSÜ

YAŞAYIŞ VASİTƏLƏRİNİN XÜMSÜ

Sual °^: Ehtiyacı olduğu şeyi gəlirindən alan insan bir müddət sonra bu şeyə ehtiyac hiss etməsə onun xümsünü verməlidirmi?

İmam (r): Vacib ehtiyata əsasən xüms ilindən artıq qalarsa, onun xümsünü verməlidir.^¹

Məkarim, Təbrizi, Xamenei və Vəhid: Bütün hallarda xümsü yoxdur.^²

Fazil, Safi və Nuri: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa xümsü verilməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa, xümsü yoxdur.^³

Sistani: Əgər həmin il ərzində (alış ili) bu şeyə ehtiyacı olmazsa və xüms ilindən artıq qalarsa vacib ehtiyata əsasən xümsü ödənməlidir. Əgər alış ilindən sonra bu şeyə ehtiyacı olmazsa, xümsü yoxdur.^⁴

Behcət: Əgər xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.^⁵

^¹ İmam (r), “Təhrirul-vəsilə”, ۲-ci cild, ۱۱-ci məsələ.

^² “Tovzihul-məsaili məraccə”, ۱۷۸۱-ci məsələ; Xamenei “Əcvibə”, səh. ۸۹۹; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۹-cu məsələ.

^³ Safi, “Tovzihul-məsail”, ۱۷۹۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۵۱-ci məsələ; Fazıl, “Ürvətül-vüsqa məə tə’liqat”, ۲-ci cild, ۷۷-ci məsələ.

^⁴ “Minhacʊs-salehin”, ۱-ci cild, ۱۲۲۳-cü məsələ.

^⁵ Behcətin katibliyi.

Sual ۹: Ehtiyacım olan vasitələr almışam; lakin aldığım vaxtdan bir il keçməsinə baxmayaraq onlardan heç istifadə etməmişəm. Bu vasitələrə xüms düşürmü?

(Sistani və Vəhid dən başqa) Bütün müctəhidlərin rəyi: Əgər istifadə olunacağı gözlənilibsə, xümsü yoxdur.^۱

Sistani: Onun xümsünü verməlidir. Evdə olması zərurət doğuran, adətən əvvəlcədən hazırlanan və ehtiyac zamanı dərhal hazırlanması mümkün olmayan əşya olarsa, xümsü yoxdur. (Sistaninin katibliyi)

Vəhid: Xüms düşür.^۲

Qeyd: Mərcələrin risalələrində “kitab” ifadəsinin işlənməsinə baxmayaraq bu hökm təkcə kitaba yox, insanın ehtiyacı olduğu bütün vasitələrə şamil olur.

Sual ۱۰: İş qazancından (soyuducu, kompüter, kitab kimi) ehtiyac olan vasitələr alındıqdan bir müddət sonra satılır. Satılmış əşyaların puluna xüms düşürmü?

İمام (r): Əgər həmin il satılsa, xüms ilindən qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satılsa xüms ilinin tamamlanmasını gözləmədən dərhal bu pulun xümsü verilməlidir. Əgər bu vasitələri başqa vasitələrlə əvəz edərsə xümsü yoxdur.^۳

Fazıl: Əgər həmin il (alış ili) satılırsa xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər alış ilindən sonra satarsa (alış və satış qiymətində olan fərqli miqdarı)

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۴۱; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۴; Xamenei, “Əcvibə”, səh. ۱۲۲, ۹۰۴; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۷; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۰۷; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۶-cı məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۸۸, ۸۲۶; Məkarim, “Tovzihul-məsail”, ۱۵۰۷-ci məsələ.

^۲ Vəhidin katibliyi.

^۳ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۷۳, ۷۲, ۷۴.

ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.^۱

Nuri: Əgər həmin il (alış ili) satılarsa, xüms ilindən artıq qalan pula xüms düşür. Əgər alış ilindən sonra satılarsa bu pulun xümsü yoxdur.^۲

Təbrizi: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۳

Xamenei və Məkarim: Ehtiyacı olan vasitələri satdıqda bu pula heç bir halda xüms düşmür.^۴

Behcət: Xüms ilindən artıq qalarsa ona xüms düşür.^۵

Safi və Sistani: Əgər həmin il (alış ili) satılarsa vacib ehtiyata əsasən onun xüms ilindən artıq qalan puluna xüms düşür. Əgər alış ilindən sonra satarsa, yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.^۶

Vəhid: Yalnız alış və satış qiymətinin fərqindəki miqdar ilin gəliri hesab olur və xüms ilindən artıq qaldıqda vacib ehtiyata əsasən ona xüms düşür.^۷

^۱ “Ürvətil-vüsqa məə tə`liqat”, ۱-ci cild, ۱۷-ci məsələ; “Camiul-məsail”, ۱-ci cild, səh. ۴۸۰.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۳; “Tovzihul-məsail”, ۱۷۷۷-ci məsələ.

^۳ Təbrizi, “İstiftaat”, səh. ۸۴۱.

^۴ Xamenei, “Əcvibə”, səh. ۹۸۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۴.

^۵ Behcətin katibliyi.

^۶ Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۷۱۰, ۷۱۴; “Tovzihul-məsail”, ۱۷۹۰ və ۱۷۹۹-cu məsələ; Sistani, “Minhacus-salehin”, ۱-ci cild, ۱۲۲۳-cü məsələ; “Tovzihul-məsail”, ۱۷۰۱-ci məsələ.

^۷ Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ.

CEHİZİN XÜMSÜ

Sual ۱۱: Qızın ailəsi ehtiyachi olduğu cehizi bir dəfəyə almaq imkanında deyil. Əgər iş qazancından tədricən cehiz alsalar, bu əşyalara xüms düşürmü?

İmam (r), Xamenei, Sistani, Nuri, Fazıl və Vəhid: Əgər il ərzində, həmən ilin gəlirindən hazırlasalar və şə`nlərinə uyğun olsa xümsü yoxdur.^۱

Safi və Behcət: Qızın ərə getmək yaşına yaxın olduğu vaxtda hazırlanan cehizə xüms düşür.^۲

Məkarim: Əvvəlcədən cehiz toplamaq adı xərclərdən və xalq arasında yayılmış bir iş, onu toplamamaq isə eyb hesab olunarsa xümsü yoxdur.^۳

Təbrizi: İzdivac ilində toplanan hissənin xümsü yoxdur. Əvvəlki illərdə hazırlanan hissənin isə vacib ehtiyata əsasən xümsü verilməlidir. Bəli, yetkinlik yaşına çatmadan öncə ona bağışlanan əmlakın xümsünü vermək qızə vacib deyil.^۴

Sual ۱۲: İl tamamlandıqdan sonra cehiz almaq üçün ehtiyat saxlanmış qazanc puluna (bir dəfəyə cehiz almağa imkan olmadığı üçün) xüms düşürmü?

İmam (r), Təbrizi, Safi, Sistani, Məkarim və Vəhid: Bəli, xüms düşür.^۵

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۷۷-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۰۵, ۹۱۷; Nuri, “Tovzihul-məsail”, ۱۷۷۳-cü məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۵-ci məsələ.

^۲ Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۷۴۸; Behcət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ.

^۳ Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۹۴۸; “Tovzihul-məsaili mərace”, ۱۷۷۷-ci məsələ.

^۴ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۸۶-ci məsələ; “İstiftaat”, səh. ۸۲۲.

^۵ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۹۰; Təbrizi, “İstiftaat”, səh. ۸۳۶, ۸۹۱; Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۷۴۸; Məkarim, “İstiftaat”,

Nuri: Xümsü yoxdur.^۱

Fazil və Behcət: Əgər ehtiyat yiğilmiş pul qısa müddət ərzində saxlanarsa (məsələn üç ilə qədər) xümsü yoxdur.^۲

Xamenei: Əgər yaxın gələcəkdə (məsələn, xüms ilindən iki-üç ay sonrayadək) cehiz almaq üçün ehtiyat pulu yiğilarsa və onun xümsünü verdikdə cehiz almaq mümkün olmazsa, xümsü yoxdur.^۳

BƏYLİK ƏŞYALARININ XÜMSÜ

Sual ۱۳: Oğlanların toydan öncə izdivac üçün topladığı əşyalar cehiz kimidirmi və xümsü yoxdurmu?

İمام (r), Xamenei, Fazil, Behcət və Nuri: Əgər ehtiyacları olduğu şeyləri lazım olan vaxtda hazırlaya bilmirlərsə və bu şeyləri həmin ilin gəlirindən hazırlayırlarsa, xümsü yoxdur.^۴

Təbrizi və Safi: Xüms düşür.^۵

Məkarim, Sistani və Vəhid: Əgər bu iş qızın cehizinin hazırlanması kimi xalq arasında yayılmış və adı xərc hesab olunarsa, xümsü yoxdur.^۶

^۱-ci cild, səh.۵۱۶; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۳-cü məsələ; Sistani, xüms, ş.۸.

^۲ Nuri, “İstiftaat”, ۲-ci cild, səh.۳۸۰.

^۳ Fazil, “Camiul məsail”, ۱-ci cild, səh.۷۴۸; Behcət, “Tozvihul-məsail”, səh.۳۹۱.

^۴ Xamenei, “Əcvibə”, səh.۸۶۰, ۹۸۷.

^۵ İمام (r), “İstiftaat”, ۱-ci cild, səh.۲۳; Xamenei, “Əcvibə”, səh.۹۱۷, ۹۰۵; Fazil, “Camiul məsail”, ۱-ci cild, səh.۷۴۸; Behcət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh.۳۳۴.

^۶ Təbrizi, “İstiftaat”, səh.۸۸۰, ۹۰۳; Safi, “Camiul-əhkam”, h.۱, səh.۷۴۷.

IZDIVAC PULUNUN XÜMSÜ

Sual ١٤: İzdivac üçün saxlanmış pula xüms düşürmü?

İmam (r), Məkarim, Sistani, Təbrizi və Safi: Xüms düşür.^١

Xamenei: Əgər yaxın gələcəkdə (məsələn xüms ilindən üç ay sonrayadək) həyata keçən izdivacın xərclərini ödəmək üçün ehtiyat pulu yiğilırsa və xüms vermək bu şeylərin hazırlanmasına mane olursa, xümsü yoxdur.^٢

Nuri: Xümsü yoxdur.^٣

Fazıl və Behcət: Əgər ehtiyat pulun yiğilması qısa müddət ərzində və orta həddə (məsələn, üç ilə qədər) olarsa, xümsü yoxdur.^٤

^١ Məkarim, “İstiftaat”, ١-ci cild, səh. ٥٤٨; Sistani, “Minhacuś-salehin”, ١-ci cild, ١٢٢٨-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ١٧٨٥-ci məsələ.

^٢ İmam (r), “İstiftaat”, ١-ci cild, səh. ٢٤; Məkarim, “İstiftaat”, ٢-ci cild, səh. ٦١; Təbrizi, “İstiftaat”, səh. ٨٨؛ Safi, “Camiul-əhkam”, ١-ci cild, səh. ٧٤٧; Sistani, xüms, ş. ٨.

^٣ Xamenei, “Əcvibə” səh. ٩٦٠, ٩٧٨.

^٤ Nuri, “İstiftaat”, ٢-ci cild, səh. ٣٣.

^٥ Fazıl, “Camiul-məsail”, ١-ci cild, səh. ٧٤٨; Behcət, “Tivzihul-məsail”, ١٣٩١-ci məsələ.

ON BİRİNCİ FƏSİL

MAŞIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ

NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ

Sual ۱۰: Minik maşınınə xüms düşürmü? Motosiklet və velosibet necə?

Bütün müctəhidlərin rə`yi: Əgər qazanc vasitəsi deyilsə, ona ehtiyac varsa, həmçinin özü və ailəsinin şə`ninə uyğundursa xümsü yoxdur.^۱

Qeyd: Məsələ o hala addir ki, nəqliyyat vasitəsini həmin ilin qazancından əldə etsin.

Sual ۱۱: İş qazancından əldə edilmiş, bə`zən şəxsi, bə`zən isə yük daşımaq, kirayə və qazanc üçün istifadə olunan nəqliyyat vasitəsinə (məsələn, minik maşını və yük maşını) xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Şə`ninə uyğun olan və şəxsi ehtiyacları üçün istifadə etdiyi hissəsinə xüms düşmür. Lakin qazanc məqsədi ilə istifadə olunan hissəsinə xüms düşür.^۲

Qeyd: Misal üçün nəqliyyat vasitəsinin dəyəri üç milyon manatdır. Bir şəxs ilin yarısını bu vasitədən qazanc məqsədi ilə istifadə etmiş, qalan altı ayı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Xüms ili tamamlandıqda nəqliyyat vasitəsinin dəyərinin yarısının xümsünü verməlidir. (Üç yüz min manat)

^۱ “Ürvətül-vüsqa”, ۱-ci cild, ۱۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۲۳.

^۲ Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۱۱; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۳۹; Sistani, Xamenei, İmam (r), Məkarim, Behcət, Təbrizi və Safinin katibliyi.

Qeyd: Əgər nəqliyyat vasitəsini özü və ailəsinin yaşayış ehtiyacları üçün alıbsa və bə`zən təsadüf olaraq onunla qazanc əldə edirsə, xümsü yoxdur.

Sual ۶۷: İşçi maaşından minik maşını almışam ki, onunla qazanc əldə edib dolanışığımı idarə edəm. Çünkü dolanışığım, üçün işçi maaşım kifayət etmir. Bu maşına xüms düşürmü?

İمام (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayəyə xüms düşür. Əgər onun xümsünü verdikdə (hərçənd hissə-hissə) qalan hissə ilə dolanışığın idarə edə bilməzsə xümsü yoxdur.^۱

Nuri, Təbrizi və Behcət: Sərmayənin (maşın) dolanışığın idarəsi üçün zəruri olan miqdarına xüms düşmür. Lakin qalan miqdarın xümsü verilməlidir.^۲

Safi və Vəhid: Sərmayəyə xüms düşür. Əgər xümsü ödədikdə dolanışığını idarə edə bilmirsə, şər'i hakimə ödəyib sonradan ondan borc götürə bilər.^۳

Qeyd: Əlbəttə, maşınla işləməkdən əldə olunan qazanca xüms düşür.

MAŞIN SATIŞININ XÜMSÜ

Sual ۶۸: Mən bir il öncə ehtiyacım olduğu minik maşını almışdım. Sonradan onu satıb puluna yeni model maşın almışam. Yeni maşına verdiyim pulun qalan

^۱ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۵۹-cu məsələ; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۰۸, ۷۱۰; Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۵۴۳; Sistani, “Əl-məsailul-muntəxəbə”, ۵۸۸-ci məsələ; Xameneinin katibliyi.

^۲ Nuri, “İstiftaat”, ۱-ci cild, sah. ۲۷۱; Təbrizi, “Otta`liqə əla minhacis-salihin”, ۳۲-ci məsələ; “İstiftaat”, sah. ۹۴۸; Behcət, “Tovzihul-məsail”, ۱۴۰-1-ci məsələ.

^۳ Safi, “Camiul-əhkəm”, ۱-ci cild, sah. ۶۴۷, ۶۵۶; Safi və Vəhidin katibliyi.

hissəsini də ilin gəlirindən ödəmişəm. Xüms verməliyəmmi?

İمام (r): Satdığınız birinci maşının pulunun xümsü dərhal verilməlidir. Əgər maşını yeni maşınla əvəz etsəniz, xümsü yoxdur.^۱

(İmadan (r) başqa) Bütün müctəhidlərin rə'yı:
Əgər yeni avtomobilə ehtiyacınız varsa və şə'ninizə uyğun olarsa, xümsü yoxdur.^۲

Qeyd ۱: Məsələ o hala aiddir ki, xüms ili tamamlanmamış satılmış maşının pulu ilə yeni maşın alınsın. Əgər bu pul xüms ilinin sonunadək qalarsa, evin satış pulu sualının hökmündə olacaq.

Qeyd ۲: Bə`zi mərcelər maşın sözünü işlətməsələr də, maşınla başqa ehtiyac olan vasitələr arasında bu cəhətdən fərq yoxdur.

AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ

Sual ۶۹: Ehtiyac duyulan avtomobili almaq üçün hesaba köçürürlən qazanc puluna il tamamlandıqda xüms düşürmü?^۳

İمام (r), Sistani, Təbrizi, Safi və Vəhid: Xüms düşür.^۴

^۱ İمام (r), “İstiftaat”, ۱-ci cild, səh.۷۲, ۷۴, ۱۷۳.

^۲ Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh.۷۰; Nuri, “İstiftaat”, ۲-ci cild, səh.۳۴۲, ۱-ci cild, səh.۲۶۵; Təbrizi, “İstiftaat”, səh.۸۹۰; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۷۱۴; Sistani, “Minhacus-salehin”, ۱-ci cild, ۱۱۲۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh.۸۸۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh.۳۱۴; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ; Behcətin katibliyi.

^۳ İمام (r), “İstiftaat”, ۱-ci cild, səh.۹۸; Sistani, Təbrizi və Vəhidin katibliyi.

Məkarim: Əgər beh ünvanında hesaba köçürülübsə, xümsü yoxdur. Əmanət şəklində olarsa, xümsü var.^۱

Behcət, Nuri, Fazil və Xamenei: Əgər maşına ehtiyac olarsa və onu yalnız hesaba pul köçürmək yolu ilə almaq mümkündürsə, xümsü yoxdur.^۲

Qeyd ۱: Uyğun təşkilata köçürülən pulun qazancı olarsa, bir il ötdükdən sonra ona xüms düşür.

Qeyd ۲: Qeyd olunmuş hökm yalnız avtomobilə yox, ehtiyac duyulan və pul köçürmək yolu ilə alınan hər bir vasitəyə şamil olunur.

Sual ۳: Bir nəfər xüms ilinin ortalarında şəxsi istifadəsi üçün maşın alır. Əgər onu xüms ili tamamlandıqdan sonra təhvil götürərsə, xümsünü verməlidirmi?

(Sistanidən başqa) Bütün müctəhidlərin rə'yı: Xeyr, xüms vermək lazımdır.^۳

Sistani: Onun xümsünü günün qiyməti ilə verməlidir.^۴

Qeyd: Həzrət ayətullah Sistani əşyanın məuna xərclərindən olmasında hazırkı istifadəsini (xüms ilindən once) şərt bilir.

^۱ Məkarimin katibliyi.

^۲ Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۹-cu məsələ; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۰-۷۱; Xamenei, “Əcvibə”, səh. ۸۸-۸۹; Nurinin katibliyi.

^۳ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۰۰; Behcət, “Tovzihul-məsail”, ۱۳۹۱-ci məsələ; Məkarim, “İstiftaat”, ۲-ci cild, səh. ۵۳-۵۴; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۰-۷۱; Xamenei, “Əcvibə”, səh. ۸۸-۸۹; Nuri, Safi, və Təbrizinin katibliyi.

^۴ Sistaninin katibliyi.

ON İKİNCİ FƏSİL

BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ BANKDAN BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ

Sual ۱۱: Bankda borc kimi xeyriyyə məqsədi ilə verilən sərmayəyə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Borcun xüms ilinin sonunadək (iş qazancından) ödənən hissəsinə xüms düşür.^۱

Qeyd ۱: Götürülmüş borcdan əldə olunmuş qazanca (xüms ilindən artıq qaldıqda) xüms düşür.

Qeyd ۲: Əgər qeyd olunmuş sərmayəyə ehtiyac olarsa, bu (vaxtında bu barədə danışılmış) ehtiyac duyulan sərmayənin hökmünü daşıyır.

TƏLƏBƏLƏRƏ VERİLƏN BORCUN XÜMSÜ

Sual ۱۲: Tələbələrə verilən borca xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.^۲

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۶۰; Xamenei, “Əcvibə”, səh. ۸۶۷; Sistani, “Tovzihul-məsail”, ۱۷۵۷-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۷۷; Behçət, “Tovzihul-məsail”, ۱۳۷۹-cu məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۱; Təbrizi, “Siratun-nəcat”, ۱-ci cild, səh. ۱۳۸۹; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۲; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۴۳, “Tivzihul-məsaili mərace”, ۱۷۸۸-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۶-ci məsələ.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۶۰; Xamenei, “Əcvibə”, səh. ۸۶۷; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۱; Behçət, “Tovzihul-məsail”, ۱۳۷۹-cu məsələ; Təbrizi, “Siratun-nicat”, ۱-ci cild, səh. ۱۳۸۹; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۷۷; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۴۳; Sistani, “Tovzihul-məsail”, ۱۷۵۷-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۲; Vəhidin katibliyi.

Qeyd ۱: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanan məbləğə xüms düşür.

Qeyd ۲: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qaldıqda) xüms düşür.

IZDIVAC ÜÇÜN VERİLƏN BORCUN XÜMSÜ

Sual ۷۳: İzdivac üçün verilən borca xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Əgər borcun hissələrini sonrakı illərdə əldə edərlərsə, xümsü yoxdur.^۱

Qeyd ۱: Borcun hissələri ödəndikdən sonra bir yerə toplanmış məbləğə xüms düşür.

Qeyd ۲: Qeyd olunmuş borcdan hasil olan gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür.

SƏRMAYƏ ÜÇÜN GÖTÜRÜLƏN BORCUN XÜMSÜ

Sual ۷۴: Sərmayəsini artırmaq üçün borc pul götürən şəxs öz borcunu ilin gəlirindən ödəyə bilərmi?

Bütün müctəhidlərin rə'yı: Xeyr, öz borcunu iş qazancından ödəyə bilməz, onun xümsünü verməlidir.^۲

XEYRİYYƏ MƏQSƏDİ İLƏ VERİLƏN (“QƏRZUL-HƏSNƏ”) BORCUN XÜMSÜ

Sual ۷۵: İş qazancından əldə etdiyim və xeyriyyə məqsədi ilə başqasına borc verdiyim pulun xümsü varmı?

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۶۰; Xamenei, “Əcvibə”, səh. ۸۷۷; Məkərim, “İstiftaat”, ۱-ci cild, səh. ۷۷۷; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۴۳; Sistani, “Tovzihul-məsail”, ۱۷۵۷-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۲; Vəhidin katibliyi.

^۲ “Tovzihul-məsaili mərakeç”, ۱۷۸۸-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۷۷; Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۶-ci məsələ.

Bütün müctəhidlərin rə'yisi: Əgər xüms ilinin sonunda onu (əziyyətsiz) almaq mümkün olarsa, xümsü verilməlidir. Digər hallarda isə hər vaxt alarsa, dərhal xümsünü verməlidir.¹

¹ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۶; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۳۳; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۹; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۹-cu məsələ; Sistani, “Minhacəs-salehin”, ۱-ci cild, səh. ۱۲۰۱; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۷۲; Təbrizi, “İstiftaat”, səh. ۹۴۶; Xamenei, “Əcvibə”, səh. ۸۸۰; Safi, “Camiul-əhkəm”, ۱-ci cild, səh. ۶۲۱; Vəhidin katibliyi.

ON ÜÇÜNCÜ FƏSİL

SİKKƏ VƏ QIZILIN XÜMSÜ

SİKKƏNİN XÜMSÜ

Sual ٧٦: “Bəhari-azadi” sikkələrinə xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından əldə olunarsa və ilin xərclərindən artıq qalarsa xüms düşür.^۱

Qeyd ۱: “Bəhari-azadi” sikkəsi mənun xərclərindən (yaşayış xərclərindən) sayılmır. Ona görə də il tamamlandıqda ona xüms düşür.

Qeyd ۲: Hədiyyəyə xüms düşdürüünü hesab edən müctəhidlərin rə`yinə əsasən, əgər “Bəhare-azadi” sikkəsi bağışlanmış olsa və ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.

QIZILIN XÜMSÜ

Sual ٧٧: Ehtiyat saxlanmış qızılı xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Əgər iş qazancından alınıbsa və ondan heç cürə istifadə olunmursa xüms ili tamamlandıqda, xümsü verilməlidir.^۲

^۱ Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۱۴۹; “Ürvətül-vüsqa”, ۲-ci cild, ۱-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۱۲۸; Xamenei, “Əcvibə”, səh. ۹۰۲.

^۲ Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۶۸; Xamenei, “Əcvibə”, səh. ۹۰۰; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۳; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۱; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۶; Təbrizi, “İstiftaat”, səh. ۸۲۰; “Ürvətül-vüsqa”, ۲-ci cild, kitabul-xüms, ۷۱-ci məsələ.

Qeyd: Əgər qızıl ona bəxşis olunarsa və ya onu bağışlanmış pulla alarsa, hədiyyə hökmündədir. (Müraciət edin: Hədiyyənin xümsü hökmlərinə)

Sual ٧٨: Kişi üçün olan qızıl üzüyə xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Bəli, haram yolunda istifadə olunan pul mənənə xərclərindən deyil və onun xümsü verilməlidir.^۱

Qeyd: Ağ qızıl (əsil platin) kişi üçün haram deyil və xümsü yoxdur.

ZİNƏT ƏŞYALARININ XÜMSÜ

Sual ٧٩: Ərin öz həyat yoldaşı üçün iş qazancından aldığı qadın zinət əşyaları və qızılı xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə və onun şə`ninə uyğun olarsa, xümsü yoxdur.^۲

Sual ٨٠: Bir xanım öz maaşından həmişə istifadə etdiyi zinət əşyaları və qızıl alır. Onun ərinin bu sahədə sərf etməyə pulu yoxdur. Qadın bu növ əşyaların xümsünü verməlidirmi?

Bütün müctəhidlərin rə`yi: Əgər orta həddə şə`ninə uyğun olarsa, xümsü yoxdur.^۳

^۱ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۷۱-ci məsələ; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۹; Məkarim, “Tovzihul-məsail”, ۱۰۲۳-cü məsələ; Xameneinin katibliyi.

^۲ “Ürvətül-vüsqa”, ۱-ci cild, səh. ۷; Xamenei, “Əcvibə”, səh. ۹۰۰; Tovzihul-məsaili mərake”, ۱۷۷۵-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۳-cü məsələ.

^۳ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۸۳-cü məsələ; “Tovzihul-məsaili mərake”, ۱۷۵۷-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۸; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۳-cü məsələ.

Sual ۸۱: Bir qədər qızıl hədiyyə alan və hal-hazırda ondan istifadə edən qadın, bu əşyaların xümsünü verməlidirmi?

İmam (r), Xamenei və Nuri: Xeyr, hədiyyəyə xüms düşmür.^۱

Fazil, Təbrizi, Sistani, Behcət, Safi, Məkarim və Vəhid: Əgər qeyd olunmuş zinət alətləri ehtiyacına və şə'ninə uyğun olarsa, xümsü yoxdur.^۲

QIZIL SATIŞININ XÜMSÜ

Sual ۸۲: Yoldaşım qızıl və zinət əşyaları alıb, mənə bağışlayır. Lakin bir neçə il istifadə etdikdən sonra onları satıram. Satılmış əşyaların puluna xüms düşürmü?

İmam (r), Xamenei, Məkarim, Fazil, Təbrizi, Sistani və Vəhid: Satılmış əşyanın puluna heç bir halda xüms düşmür.^۳

Sistani, Safi və Nuri: Alış qiyməti ilə satış qiymətinin fərqinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, ona xüms düşür.^۴

^۱ İmam (r), “Tovzihul-məsail”, ۱۷۰۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh.۸۰۰; Nuri, “Tovzihul-məsail”, ۱۷۴۹-cu məsələ.

^۲ Məkarim, “İstiftaat”, ۱-ci cild, səh.۳۰۶; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۶۲۳; “Tovzihul-məsaili mərace”, ۱۷۷۰-ci məsələ; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۶۲۳; Təbrizi, “İstiftaat”, səh.۸۲۵; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۳-cü məsələ.

^۳ İmam (r), “Tovzihul-məsail”, ۱۷۷۰ və ۱۷۰۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh.۸۰۸; Fazil, “Camiul-məsail”, ۲-ci cild, səh.۴۸۰; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh.۳۱۴; Təbrizi, “İstiftaat”, səh.۸۴۱; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۷۷۰ və ۱۷۸۱-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۶۲۰; Nuri, “Tovzihul-məsail”, ۱۷۶۶-ci məsələ; “İstiftaat”, ۲-ci cild, səh.۳۰۹.

Behcət: Əgər satılmış əşyanın pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən ona xüms düşür.^۱

Sual ۸۳: Qadının öz gəlirindən alıb bəzəndiyi zinət əşyalarına və qızılı satıldıqdan sonra xüms düşürmü?

İmam (r): Əgər həmin ildə (alış ili) satılsara, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılsa, dərhal onun xümsünü verməlidir.^۲

Nuri: Əgər həmin il (alış ili) satılsara, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılsara, onun puluna xüms düşmür.^۳

Fazıl: Əgər həmin il (alış ili) satılsara, xüms ilindən artıq qalan pulun xümsü verilməlidir. Əgər sonrakı illərdə satılsara (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.^۴

Sistani və Safi: Əgər həmin il (alış ili) satılsara, xüms ilindən artıq qalan pulun vacib ehtiyata əsasən xümsü verilməlidir. Əgər sonrakı illərdə satılsara (alış və satış qiymətinin fərqinin miqdarı) ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda xümsü verilməlidir.^۵

Xamenei və Məkarim: Onun satış puluna heç bir halda xüms düşmür.^۶

^۱ Behcətin katibliyi.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۲۳, ۷۲, ۱۷۳.

^۳ Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۳; “Tovzihul-məsail”, ۱۷۷۷-ci məsələ.

^۴ Fazıl, “Camiul-məsail”, ۲-ci cild, səh. ۴۸۰, “Öttə liqat ələl-Ürvətil-vüsqa”, ۲-ci cild, ۷۷-ci məsələ.

^۵ Sistani, “Tovzihul-məsail”, ۱۷۵۱-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۱۲۰, ۷۱۰, ۷۱۴; “Tovzihul-məsail”, ۱۷۹۰ və ۱۷۷۹-cu məsələ.

^۶ Xamenei, “Əcvibə”, səh. ۹۸۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۱۴.

Behcət: Satış pulu xüms ilindən artıq qalarsa, vacib ehtiyata əsasən xümsü verilməlidir.^۱

Təbrizi: Alış və satış qiymətinin fərqiinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, onun xümsü verilməlidir.^۲

Vəhid: Alış və satış qiymətinin fərqiinin miqdarı ilin gəliri hesab olunur və xüms ilindən artıq qaldıqda, vacib ehtiyata əsasən, onun xümsü verilməlidir.^۳

^۱ Behcətin katibliyi.

^۲ Təbrizi, “İstiftaat”, səh. ۸۴).

^۳ Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۸-ci məsələ.

ON DÖRDÜNCÜ FƏSİL

KİTAB VƏ KOMPÜTERİN XÜMSÜ

KİTABIN XÜMSÜ

Sual ٨٤: Kitaba xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Əgər kitaba ehtiyacı olarsa və şə'ninə uyğun olarsa, xümsü yoxdur.^۱

Sual ٨٥: Sonrakı kurslar üçün aldığım kitablara xüms düşürmü?

İmam (r) və Xamenei: Əgər bu kitabları almağa ehtiyacı olarsa və şə'ninə uyğun olarsa, xümsü yoxdur.^۲

Fazıl, Behçət, Sistani və Nuri: Xüms düşür. Əgər bu kitabları sonrakı illərdə ala bilmirsinizsə, bu halda xümsü yoxdur.^۳

Təbrizi, Məkarim, Safi və Vəhid: Bəli, xüms düşür.^۴

Sual ٨٦ : Ehtiyacım olan kitabdan bir il istifadə etməsəm, ona xüms düşürmü?

(Sistani və Vəhiddən başqa) Bütün müctəhidlərin rə'yı: Əgər istifadə olunacağı gözlənilirsə

^۱ “Ürvətül-vüsqa”, ٢-ci cild, ١١-ci məsələ; Xamenei, “Əcvibə”, səh.٨٩٩.

^۲ İmam (r), “İstiftaat”, ١-ci cild, səh.٨٩; Xamenei, “Əcvibə”, səh.٨٩٩.

^۳ Fazıl, “Camiul-məsail”, ١-ci cild, səh.٧٤٨; Behçət, “Tovzihul-məsail”, ١٣٩١-ci məsələ; Nuri, “İstiftaat”, ٢-ci cild, səh.٧٤١; Sistaninin katibliyi.

^۴ Təbrizi, “İstiftaat”, səh.٨٠٦; Məkarim, “Tovzihul-məsail”, ١٥, ٧-ci məsələ; Safi, “Camiul-əhkəm”, ١-ci cild, səh.٧٣٨, ٧٤٢; Vəhid, “Tovzihul-məsail”, ١٧٨٣-cü məsələ.

və şəxsin şə`ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmur.^۱

Sistani və Vəhid: Xümsü verilməlidir.^۲

TƏHSİL VƏSAITLƏRİNİN XÜMSÜ

Sual ۸۷: Təhsil vasitələrinə (məsələn, dəftər və qələm) xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Əgər qələm və dəftər istifadə olunmadan xüms ilindən artıq qalarsa ona xüms düşür.^۳

KOMPÜTERİN XÜMSÜ

Sual ۸۸: Kompüter və ona aid avadanlığa xüms düşürmü?

Bütün müctəhidlərin rə`yi: Əgər kompüter və ona aid avadanlığa ehtiyac duyularsa və eyni zamanda şəxsin şə`ninə uyğun olarsa xümsü yoxdur.^۴

Qeyd: Risalələrdə kompüter barəsində söhbət olunmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.

Sual ۸۹: Ehtiyacım olduğu üçün kompüter almışam. Lakin təsadüf nəticəsində bir il ondan istifadə etməmişəm. Ona xüms düşürmü?

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۱; Xamenei, “Əcvibə”, səh. ۸۹۹; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۴۴; Təbrizi, “İstiftaat”, səh. ۸۸۸; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۷; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۴۴; Məkarim, “Tovzihul-məsail”, ۱۰, ۷-ci məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۶-ci məsələ.

^۲ Sistani və Vəhidin katibliyi.

^۳ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۶۷-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۲۲.

^۴ “Ürvətül-vüsqa”, ۶۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۹۹.

(Vəhid və Sistanidən başqa) Bütün müctəhidlərin rə'yı: Əgər istifadə olunacağı gözlənilirsə və şəxsin şə'ninə uyğundursa, xümsü yoxdur. Baxmayaraq ki, təsadüf nəticəsində bir il istifadə olunmayıb.^۱

Vəhid və Sistani: Xümsü verilməlidir.^۲

Qeyd: Mərcelərin risalə və istiftaatlarında qeyd olunmuş cavab kitab barəsindədir. Lakin bu cəhətdən kompüterlə kitab arasında heç bir fərq yoxdur.

KASET VƏ CD-NİN XÜMSÜ

Sual ۱: CD və kasetə xüms düşürmü?

Bütün müctəhidlərin rə'yı: Əgər CD və kasetə ehtiyac duyularsa, xümsü yoxdur.^۳

Qeyd ۱: Əgər CD və kaset xüms ilinin sonunadək istifadə olunmazsa, ona xüms düşür.

Qeyd ۲: Əxlaqsız və qadağa qoyulmuş CD və kasetlər haramdır. Bu növ CD və kasetlərə xüms düşür.

Qeyd ۳: Risalələrdə CD və kaset barəsində danışılmasa da, qeyd olunmuş qayda hazırkı suala da tətbiq olunur.

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۹۱; Xamenei, “Əcvibə”, səh. ۸۹۹; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۷۴۴; Təbrizi, “İstiftaat”, səh. ۸۸۸; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۶۷; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۴۴; Məkarim, “Tovzihul-məsail”, ۱۰۰-۷-ci məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۳۷۶-ci məsələ.

^۲ Sistani və Vəhidin katibliyi.

^۳ “Ürvətül-vüsqa”, ۶۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۹۹.

ON BEŞİNCİ FƏSİL

XÜMSÜN ÖDƏNMƏSİ

XÜMSÜN ÖDƏNMƏ YERİ

Sual ۱۱: Xümsü kimə verməliyik?

İmam (r): Öz mərceye təqlidinə (təqlid etdiyi müctəhidə) və ya onunla məsrəfdə kəmiyyət və keyfiyyət baxımından eyni nəzərdə olan müctəhidə ödəməlidir. Eyni zamanda mərcə təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər.^۱

Xamenei: Gərək xümsü müsəlmanların vəliyyi əmrinə (rəhbərinə) ya da onun vəkilinə versin. Əgər öz mərcə təqlidinin fətvəsinə əməl etsə də, vəzifəsi boyundan götürülər.^۲

Fazil, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın (ə) payını öz mərcə təqlidinə, ya da onunla məsrəfdə kəmiyyət və keyfiyyət baxımından eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını isə vacib ehtiyata əsasən öz mərceye təqlidinə, ya da onun icazəsi ilə seyidlərə verməlidir.^۳

Təbrizi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırılmalıdır. Əgər başqa müctəhidə vermək istəsə vacib ehtiyata əsasən öz mərceye təqlidindən icazə almalıdır. Seyidlərin payını isə onların özünə vermək olar.^۴

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

^۲ Xamenei, “Əcvibə”, səh. ۱۰۰۴, ۱۰۰۲.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳-cü məsələ.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

Sistani: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya onun icazə verdiyi yerlərə çatdırmalıdır. Vacib ehtiyata əsasən o ə`ləm və bütün cəhətlərdən agah mərce olmalıdır. Seyidlərin səhmini isə onların özünə vermək olar.^۱

Safi: İmamın (ə) səhmini öz mərceye təqlidinə və ya məsrəfdə kəmiyyət və keyfiyyət cəhətdən onunla eyni nəzərdə olan müctəhidə verməlidir. Eyni zamanda mərceye təqlidinin icazə verdiyi yerlərə sərf edə bilər. Seyidlərin payını onların özünə vermək olar.^۲

Qeyd: Xüms iki hissəyə bölünür. Onun yarısı imamın (ə) səhmi, yarısı isə seyidlərin səhmidir. Büyük ayətullahlar Sistani, Təbrizi və Safi seyidlərin səhmini ödəməkdə müctəhid icazəsini lazımlı bilmirlər.

XÜMS VƏ XEYİR İŞLƏR

Sual ۹۲: Məsələni bilməmək və cahillik səbəbindən bir şəxs seyidlərin və mə`sum imamın (ə) səhmini xeyir bir işə sərf edib. Lakin bu işi camiuş-şərait müctəhidin icazəsi olmadan edib. Bu şəxs nə etməlidir?

Bütün müctəhidlərin rə`yi: Öz mərceye təqlidinə və ya onun nümayəndəsinə bu işini xatırlatmalıdır. Əgər o məsləhət görərsə bu şəxs vəzifəsini ödəmiş hesab olunacaq.^۳

İmamın səhmi məsələsi camiuş-şərait müctəhiddən asılı olduğu üçün bu işdə elm və cəhlin heç bir tə`siri yoxdur. Bu iş müctəhidin öhdəsinə buraxılmalıdır. Əgər

^۱ Həmin mənbə.

^۲ Həmin mənbə.

^۳ “Tovzihul-məsaili mərakecə”, ۱۸۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۳-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴-cü məsələ.

onun icazəsi olmadan sərf edərsə, bu məsələni onunla araya qoymalıdır.

XÜMS VƏ MƏDƏNİYYƏT İŞLƏRİ

Sual ۱۳: Xümsü mədəniyyət işlərinə və elmi müəssisələrin və məktəblərin tə`mirinə sərf etmək olarmı?

Bütün müctəhidlərin rə`yi: Şər'i hakimin icazəsinə uyğun sərf olunmalıdır.^۱

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۸۳-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۰, ۱۰۰.

ON ALTINCI FƏSİL

SEYİDLƏRİN PAYI

SEYİDLƏRİN PAYI

Sual ٤: Kişi öhdəsində olan xərclərin ödənməsi üçün seyid zövcəsinə və övladlarına (məsələn yemək və geyim üçün) seyid payından verə bilərmi?

(Məkarim, Xamenei və Vəhidən başqa) Bütün müctəhidlərin rə'yı: Vacib ehtiyata əsasən icazə verilmir.^۱

Məkarim, Xamenei və Vəhid: Xeyir, icazə verilmir.^۲

Sual ٥: Kişi öz seyid zövcəsi və övladlarına onun öhdəsində olmayan xərclərinə sərf etmələri üçün seyid payından verə bilərmi?

İمام (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə verilmir.^۳

Behcət, Fazıl, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payını isə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verməlidir.^۴

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۴۱ və ۱۸۴۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۷ və ۱۸۳۸-ci məsələ; “Ürvətül-vüsqə”, ۲-ci cild, qismətül-xüms, ۵-ci məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۸۴۱ və ۱۸۴۲-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۲۱; Vəhid, “Tovzihul-məsail”, ۱۸۵۰-ci məsələ.

^۳ “Ürvətül-vüsqə”, ۲-ci cild, qismətül-xüms, ۵-ci məsələ; “Tovzihul-məsaili mərace”, ۱۸۴۱, ۱۸۴۲ və ۱۸۴۴-cü məsələ; Xamenei “Əcvibə”, səh. ۱۰۱۷ və ۱۰۲۱.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۸۴۴-cü məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۰; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰, ۱۸۳۷ və ۱۸۳۸; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳ və ۱۸۵۰-ci məsələ.

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.^۱

Sual ۹۶: Seyid ata övladının təhsil xərclərini xümsdən ödəyə bilərmə?

İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə yoxdur.^۲

Behcət, Fazıl, Məkarim, Nuri və Vəhid: İmamın (ə) payını şər`i hakimin icazəsi olmadan verməyə icazə yoxdur. Seyidlərin payı işə vacib ehtiyata əsasən şər`i hakimin icazəsi ilə verilməlidir.^۳

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar; lakin imamın (ə) payı şər`i hakimin icazəsi ilə verilməlidir.^۴

Qeyd: Təhsil xərcləri dolanışlı və vacib xərclərdən deyil.

Sual ۹۷: Xümsü ehtiyaclı seyid tələbəyə verə bilərikmi?

İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan bu işə icazə yoxdur.^۵

Fazıl, Nuri, Məkarim, Behcət və Vəhid: İmamın payını şər`i hakimin icazəsi olmadan vermək olmaz.

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

^۲ Həmin mənbə, ۱۸۳۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۱۷.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۰; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳-cü məsələ.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

^۵ Xamenei, “Əcvibə”, səh. ۱۰۱۷; “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

Seyidlərin payı isə vacib ehtiyata əsasən şər'i hakimin icazəsilə verilməlidir.^۱

Təbrizi, Sistani və Safi: Seyidlərin payını vermək olar. Lakin imamın (ə) payı şər'i hakimin icazəsi ilə verilməlidir.^۲

Sual ۹۸: İlin xərcindən artıq ruzisi olan seyidə xüms vermək olarmı?

Bütün müctəhidlərin rə'yı: Xeyr, seyidlərin payının verilməsində fəqirliyin nəzərə alınması şərtdir.^۳

Sual ۹۹: Seyidlərə illik xərclərdən artıq xüms vermək olarmı?

İmam (r), Xamenei, Fazil, Nuri, Sistani, Safi, Təbrizi və Vəhid: Vacib ehtiyata əsasən bu işə icazə yoxdur.^۴

Behcət: Bəli. Lakin müstəhəb ehtiyat budur ki, fəqir seyidə bir ilin xərcindən artıq verilməsin.^۵

Məkarim: Xeyir, icazə yoxdur.^۶

Sual ۱۰۰: Günahkar seyidə xüms vermək olarmı?

(Behcət və Sistanidən başqa) Bütün müctəhidlərin rə'yı: Əgər xüms vermək onun günah etməyinə kömək olarsa, icazə verilmir.^۷

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳-cü məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰-cu məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۲; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳-cü məsələ.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۸۴۴-cü məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۴۰-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۵۳-cü məsələ; Xameneinin katibliyi.

^۵ Behcət, “Tovzihul-məsail”, ۱۴۰۶-ci məsələ.

^۶ “Tə`liyat ələl-ürvətil-vüsqa”, kitabul-xüms, ۱-ci fəsil, ۱-ci məsələ.

Behcət və Sistani: Əgər xüms vermək onun günah etməsinə kömək olarsa vacib ehtiyata əsasən, icazə yoxdur.^۱

SEYİD QADININ XÜMSÜ

Sual ۱۰۱: Ərinin dolanışığı idarə edə bilməyən fəqir seyid qadına seyid payını vermək olarmı?

İmam (r) və Xamenei: Şər`i hakimin icazəsi olmadan icazə yoxdur.^۲

Behcət, Fazıl, Məkarim, Nuri və Vəhid: Vacib ehtiyata əsasən şər`i hakimin icazəsi olmalıdır.^۳

Təbrizi, Sistani və Safi: Bəli, icazə verilir.^۴

Sual ۱۰۲: Yalnız ana tərəfdən seyid olan kəsə seyid payı düşürmü?

Bütün müctəhidlərin rə'yisi: Xeyir, seyid payı yalnız ata tərəfindən seyid olan kəslərə düşür.

^۱ “Tovzihul-məsaili mərace”, ۱۸۳۸-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۸۴۴-cü məsələ; “Tə’liyat ələl-ürvətül-vüsqa”, qismətul-xüms, ۱-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۷-ci məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۸۳۸-ci məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۱۷.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۰; Nuri, “Tovzihul-məsail”, ۱۸۳۰ və ۱۸۳۹-cu məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۸۴۳ və ۱۸۵۲-ci məsələ.

^۵ “Tovzihul-məsaili mərace”, ۱۸۳۴-cü məsələ.

^۶ “Ürvətül-vüsqa”, ۲-ci cild, kitabul-xüms, ۲-ci fəsil, ۳-cü məsələ; Bütün müctəhidlərin katibliyi.

ON YEDDİNCİ FƏSİL

XÜMS VERMƏYİN ZAMAN VƏ ŞƏRTLƏRİ *XÜMSDƏ NİYYƏT*

Sual ۱۰۳: Xüms verdikdə, Allaha yaxınlıq məqsədi şərtdirmi?

(Sistanidən başqa) Bütün müctəhidlərin rə'yisi: Bəli, Allaha yaxınlıq qəsdi şərtdir.^۱

Sistani: Vacib ehtiyata əsasən Allaha yaxınlıq məqsədi şərtdir.^۲

Qeyd: Xüms verdikdə Allaha yaxınlıq məqsədi bu deməkdir ki, xüms dünyəvi məqsədlər yox, Allahın əmrinin yerinə yetirilməsi üçün verilsin.

ŞƏMSİ VƏ QƏMƏRİ İL

Sual ۱۰۴: Xüms ili qəməri, yoxsa şəmsi ilə olmalıdır?

(Behcət və Vəhiddən başqa) Bütün müctəhidlərin rə'yisi: Bu iki il arasında fərq yoxdur və hər biri xüms ili ola bilər.^۳

Behcət: Şəmsi təqviminə uyğun iş görən əkinçi və onun kimi hər bir şəxs öz illik hesabını şəmsi təqvimlə götürə bilər, lakin digər şəxslər öz illik hesablarını qəməri ilə götürməlidirlər.^۴

^۱ Nuri, “İstiftaat”, ۷-ci cild, səh. ۳۱۲; Behcət, “Tovzihul-məsail”, ۱۴۴۷-ci məsələ; Məkarim, İmam (r), Xamenei, Fazil, Təbrizi və Safinin katibliyi.

^۲ Sistani, “Əl-məsailul-muntəxəbə”, ۶۲۰-ci məsələ.

^۳ “Tovzihul-məsail”, ۱۷۶۲-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۹۴.

^۴ Behcət, “Tovzihul-məsail”, ۱۳۸۰-ci məsələ.

Vəhid: Vacib ehtiyata əsasən qəməri illə götürsünlər.^۱

XÜMS İLİNİN BAŞLANĞICI

Sual ۱۰: Xüms ili hansı vaxtda başlamalıdır?

İmam (r), Xamenei, Fazil, Behcət və Safi:

Gündəlik tədrici qazanc əldə edən (məssələn, tacir) şəxslərin işə başladıqları vaxt, fəhlə və işçilərin birinci maaşlarını aldıqları vaxt, əkinçi və onun kimilərin işə birinci məhsullarını əldə etdikləri zaman onlar üçün xüms ilinin başlangıcıdır. Əgər bu qazanclar ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.^۲

Məkarim, Nuri və Təbrizi: Hər bir şəxsin birinci qazancı onun xüms ilinin başlangıcıdır. Əgər bu qazanc ilin gəlirindən artıq qalarsa, xümsü verilməlidir.^۳

Sistani və Vəhid: Hər bir kəsin işə başladıqı gün onun xüms ilinin başlangıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.^۴

Sual ۱۱: İl ərzində bir dəfə təsadüfən müamilə edən şəxsin xüms ili nə vaxt başlanır?

Bütün müctəhidlərin rə'yisi: İslə, sənəti olmayan və təsadüfən müamilə edən şəxsin qazanc əldə etdiyi gün

^۱ Vəhid, “Tovzihul-məsail”, ۱۳۸۰-ci məsələ.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۳۵; Xamenei, “Əcvibə”, səh. ۹۹۰; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۰۷ və ۸۱۴; Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۲-ci məsələ; Safi, “Tovzihul-məsail”, ۱۷۷۴-cü məsələ; “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۰۸.

^۳ Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۱۰; Təbrizi, “Əttə’liqat əla minhacis-salehin”, ۱۲۱۸-ci məsələ; Məkarim, “Tovzihul-məsail”, ۱۴۸۶-ci məsələ.

^۴ Sistani, “Əl -məsailul-muntəxəbə”, ۰۹۳-cü məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۴-cü məsələ.

onun xüms ilinin başlangıcıdır. Əgər onun qazancı ilin xərcindən artıq qalarsa, xümsü verilməlidir.^۱

XÜMS İLİNİ DƏYİŞMƏK

Sual ۱۰۷: Xüms ilinin hesab vaxtını dəyişmək olarmı?

(Xameneidən başqa) Bütün müctəhidlərin rə'yı: İlin hesabını istənilən qədər önə salmaq olar. Lakin şə'r i hakimin icazəsi olmadan onu tə`xirə salmaq olmaz.^۲

Xamenei: Şə'r i hakimin icazəsi olmadan xüms ilini önə və ya tə`xirə salmaq olmaz.^۳

Qeyd: Əlbəttə xüms sahiblərinə zərəri olmayan halda xüms ilini önə salmaq olar. Məsələn, ilin ortalarında qazancının xümsünü ayırsa, xüms ili üçün başlangıç götürə bilər və bir il ötdükdən sonra ilin hesabını aparar.

SUBAY ŞƏXSİN XÜMS İLİ

Sual ۱۰۸: Valideynləri ilə yaşayan subay cavanlara xüms ilini tə`yin etmək vacibdirmi?

Bütün müctəhidlərin rə'yı: Əgər subay cavanın şəxsi gəliri (az miqdarda olsa da) olarsa, ona xüms ili tə`yin edib illik gəlirini hesablamaq vacibdir. Əgər

^۱ “Tovzihul-məsaili mərake”, ۱۷۶۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۳-cü məsələ.

^۲ Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۷۰۳; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۰۹; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۲۰; Sistani, “Əl-məsailul-müntəxəbə”, ۱۱۱-ci məsələ; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۶۲۰; İmam (r), Behcət və Təbrizinin katibliyi.

^۳ Xamenei, “Əcvibə”, səh. ۱۰۰.

qazancından bir ilin sonunadək artıq qalarsa, xümsünü verməlidir.^۱

Qeyd: Hədiyyə, mükafat və bu kimi digər gəlirlərə xüms düşdürü hesab olunan halda uyğun xümsü gənclər də ödəməlidir.

YETKİNLİK YAŞINA ÇATMAMİŞ ŞƏXSİN XÜMS İLİ

Sual ۱۰۹: Sərmayəsi olan və qazanc əldə edən yetkinlik yaşına çatmamış cavanlara xüms vacibdirmi?

İمام (r), Xamenei, Məkarim və Behcət: Vacib ehtiyata əsasən yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü verməlidir.^۲

Təbrizi: Xeyr, yetkinlik yaşına çatdıqdan sonra onun xümsünü vermək vacib deyil.^۳

Sistani, Fazıl, Safi, Nuri və Vəhid: Bəli, xümsü vermək onun valideyninə vacibdir. Əgər valideyn onun xümsünü verməzsə, yetkinlik yaşına çatdıqdan sonra uşaq özü bu xümsü ödəməlidir.^۴

YOXSUL ŞƏXSİN XÜMS İLİ

Sual ۱۱۰: İllik xərcindən az gəlir əldə edən şəxsin ilin sonunda bir qədər pulu və ya yeməyi artıq qalarsa, ona xüms ili tə`yin etmək və xüms vermək vacibdirmi?

^۱ Xamenei, “Əcvibə”, səh. ۹۹۶; “Tovzihul-məsail mərace”, ۱۷۰۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۸-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۰-ci məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۷۹۴-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۳۵.

^۳ Təbrizi, “Tovzihul-məsail”, ۱۸۰۲-ci məsələ.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۷۹۴-cü məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh. ۳۸۲; Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۲-ci məsələ.

İmam (r), Xamenei, Fazil, Məkarim, Safi, Təbrizi, Sistani və Vəhid: Bəli, əgər onun qazancı il ərzində ehtiyaclarına sərf olmazsa və xüms ilindən artıq qalarsa, xümsü verilməlidir.^۱

Behcət və Nuri: Xeyr. Əgər ilin sonunda pul və ya məunə xərclərindən olan bə`zi şeylər artıq qalarsa, onları öz ehtiyaclarına sərf edə bilər. Bu şeylərə xüms düşmür.^۲

BİR NEÇƏ SƏNƏTİ OLAN ŞƏXSİN XÜMS İLİ

Sual ۱۱۱: Mənim iki sənətim var. Həm dərs deyirəm, həm də maşınla işləyirəm. Sənətlərimin hər biri üçün ayrıca hesab vaxtı tə`yin edə bilərəmmi?

(Məkarimdən başqa) Bütün müctəhidlərin rə'yisi:
Bəli.^۳

Məkarim: Xeyr, gərək hər iki sənətin gəlirini ilin sonunda birlidə hesab etsin.^۴

^۱ Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۸۰۷; Xamenei, “Əcvibə”, səh.۹۹۶; Məkarim, “İstiftaat”, ۱-ci cild, səh.۳۰۸; İmam (r), Təbrizi, Safi, Sistani və Vəhidin katibliyi.

^۲ Nuri, “İstiftaat”, ۲-ci cild, səh.۳۱۸; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۰-cü məsələ.

^۳ İmam (r), “Təhrirul-vəsilə”, ۱-ci cild, “Əl-Xamis”, ۱۲-ci məsələ; Nuri, “İstiftaat”, ۲-ci cild, səh.۳۱۹; Xamenei, “Əcvibə”, səh.۹۶۴; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh.۵۹۷; Təbrizi, “Siratun-nəcət”, ۲-ci cild, səh.۵۰۹; Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh.۸۱۰; “Tovzihul-məsaili mərace”, ۱۷۷۳-cü məsələ; Behcət, “Vəsilətun-nicat”, ۱۳۸۴-cü məsələ; Sistaninin katibliyi.

^۴ “Tovzihul-məsaili mərace”, ۱۷۷۳-cü məsələ.

ON SƏKKİZİNCİ FƏSİL

XÜMSÜN HESABLANMASI

XÜMSÜN HESABLANMASI

Sual ۱۱۲: Xümsün hesablanması yolunu bildirin.

Əkinçilər, işçilər, fəhlələr, tacirlər və hər bir qazanc əldə edən şəxs üçün özünə xüms ili tə`yin etmək vacibdir. Xüms aşağıdakı şəkildə hesablanmalıdır:

Birinci qazancdan (əlbəttə xüms ilinin başlanmasında mərcelər arasında fikir ayrılığı var. Müraciət edin: Xüms ilinin zamanı bölməsinə) bir il ötdükdən sonra, həmin gün ilin hesab günüdür. Məunə xərclərindən istifadə olunduqda əsası aradan gedən (məsələn, yemək, yuyucu maddələr, dəftər, qələm və sair) hər bir şey xüms ilindən artıq qalarsa və bazarda dəyəri olarsa, günün qiyməti ilə xümsü verilməlidir. Məunə xərclərindən olan, lakin istifadə olunduqda əsası aradan getməyən (məsələn, xalça, soyuducu, nəqliyyat vasitəsi və sair) şeylərə bir il ötdükdən sonra xüms düşmür.^۱

Misal: Bir işçi ۲۰۰۰-ci ilin may ayının axırında birinci maaşını alır. Onun illik hesabı ۲۰۰۱-ci il may ayının axırına düşür. Bu tarixdə ۱ kq düğü, ۰ kq ləpə və ۰ manat pul artıq qalır. O bu şeylərin hər birinin beşdə birini ayırib xüms verə bilər. Bu şeylərin qiymətini günün qiyməti ilə hesab edib, beşdə bir hissəsini nağd pul şəklində ödəməyə icazə verilir.

Qeyd ۱: Sənəti və ya işi olmayan bir kəs təsadüfən müamilə edib qazanc əldə edərsə (qazanc əldə etdiyi

^۱ “Ürvətül-vüsqa”, ۱-ci cild, babul xüms, ۷۷-ci məsələ.

vaxtdan bir il keçdiķdən sonra) ilin xərcindən artıq qalan hissənin xümsünü verməlidir.¹

Qeyd ۱: Bə`zi gəlirlərin xümsü barəsində (məsələn, şəhid ailələrinin maaşı, hədiyyə, bank mükafatı və s.) mərce təqlidlər arasında fikir ayrılığı var. Bu barədə hədiyyənin xümsü bölməsində danişıldı.

Qeyd ۲: İlin ortasında, qazanc əldə edən kimi onun xümsünü verə bilər. Bir il gözləmək lazım deyil.

Sual ۱۱۳: İş qazancı olan, lakin indiyədək xüms verməyən şəxs hesab aparıb əmlakının xümsünü vermək istəyir. Bu şəxs necə əməl etməlidir?

Bütün müctəhidlərin rə`yi: Əgər öz gəlirindən aldığı ehtiyacı olmayan şeylərin alış vaxtından bir il keçibsə, onların xümsünü verməlidir. Lakin ev və digər ehtiyac olan şeyləri qazanc ilinin ortasında aldığı bilərsə, bu şeylərin xümsünü vermək lazım deyil. Əgər bu şeyləri qazanc ilinin ortasında, yoxsa qazanc ili tamamlandıqdan sonra aldığı bilməzsə vacib ehtiyata əsasən şər`i hakim və ya onun nümayəndəsi ilə müsalihə (məfhumlar və istilahlar bölməsinə müraciət edin) etməlidir. Bu qayda ilə bütün şübhəli malını hesablayır və şər`i hakim onun xüms borcunun təxmini miqdarını tə`yin edərək onunla müsalihə edir. Tə`yin olunmuş borc ödəndikdən sonra bütün əmlakı pak olur.^۲

Qeyd ۱: Ayətullah Safi və ayətullah Nuri şər`i hakimlə müsalihə etməyi müstəhəb ehtiyat hesab edirlər.

¹ “Tovzihul-məsaili mərace”, ۱۷۶۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۶۱-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۴-cü məsələ.

² “Tvzihul-məsaili mərace”, ۱۷۹۷-ci məsələ; Vəhid, “Tövzihul-məsail”, ۱۸۰۱-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۴, ۹۲۷.

Ayətullah Xamenei isə şər'i hakimlə müsalihə etməyi vacib sayır.

Qeyd ۱: Bə`zi mərcelər hədiyyə, mükafat və sair gəlirlərin iş qazancı hökmündə olduğunu hesab edirlər. (hədiyyə bölməsinə müraciət edin)

Qeyd ۲: Xüms ilinin başlanğıcı və hansı tarixdə ilin hesabının aparılması məsələsində mərcelər arasında fikir ayrılığı var. (Xüms ilinin başlanğıcı bölməsinə müraciət edin).

XÜMSÜN ÇIXILMASI

Sual ۱۱۴: Sabit maaş alan (məsələn, işçi və fəhlə) və xümsü verilmiş pul ilə dolanışq xərclərini tə`min edən şəxslər dolanışığa xərclədikləri məbləği sonrakı ayların maaşından çıxıb, ilin sonunda artıq qalan miqdarın xümsünü verə bilərlərmi?

Misal üçün ۱۰۰ ... manat xümsü verilmiş pul dolanışığa xərclənir. Eyni zamanda ۱۲۰ ... manat yeni maaş alınır. Xüms ili tamamlandıqda yalnız ۲۰ ... manatın xümsünü ödəməyə icazə verilirmi?

İmam (r), Məkarim, Safi və Xamenei: Xeyr. Xərclənən məbləği sonrakı maaşlardan çıxmaq olmaz. Qeyd olunmuş halda ۱۲۰ ... manatın xümsü verilməlidir.^۱

Sistani, Behcət, Fazıl və Nuri: Bəli. Xərclənən məbləği sonrakı ayların maaşından çıxmaq olar. Qeyd

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, xüms, səh. ۲۰۲ və ۱۴۳; Xamenei, “Əcvibə”, səh. ۱۰۲۰ və ۱۰۲۷; Safi, “Camiul-əhkam”, ۲-ci cild, səh. ۶۱۳; Məkarim, “Tovzihul-məsail”, ۱۵۰-4-cü məsələ.

olunmuş halda, yalnız ٢٠٠٠ manatın xümsünü ödəməyə icazə verilir.^١

Vəhid və Təbrizi: Xümsü verilmiş pulu xərclənməmişdən öncə maaşını alarsa və sonra xümsü verilmiş pulu xərcleyərsə xərclədiyi məbləği aldığı maaşdan çıxa bilər. Lakin xümsü verilmiş pulu dolanışığına xərclədikdən sonra maaşını alarsa bu xərcləri aldığı maaşdan çıxa bilməz.^٢

Sual ١١٥: Xüms ilinin sonunda bir miqdar ərzaq (məsələn ٢٠ kq düğü ٣ paket yağı və bir qutu çay) artıq qalır və xümsü verilir. Sonra bu şeylər il ərzində sərf olunur və yenidən bir miqdar ərzaq (məsələn, ٥٠ kq düğü, beş qutu yağı və üç qutu çay) alınır. Bu ərzaqın az bir hissəsi istifadə olunur. Əgər xüms ilinin sonunda ٣٠ kq düğü, ٤ qutu yağı və iki qutu çay qalarsa, nə qədər xüms verilməlidir? Artıq qalmış bütün ərzaqa xüms düşürmü? Yoxsa keçən ildən qalmış ərzaq (xümsü verilmiş ərzaq) bu ərzaqlardan çıxılmalı və yalnız ١٠ kq düyü, bir qutu yağı və bir qutu çayın xümsü verilməlidir?

İmam (r), Məkarim, Təbrizi, Safi və Xamenei: Keçən ildən artıq qalmış bütün ərzaqın xümsü verilməlidir. Xümsü verilmiş ərzaqı bu ilki artıq qalan ərzaqdan çıxmamaq olmaz. Beləliklə, qeyd olunmuş halda ٣٠ kq düğü, ٤ qutu yağı və ٣ qutu çayın xümsü verilməlidir.^٣

^١ Fazıl, “Camiul-məsail”, ١-ci cild, səh. ٧٨٩; ٢-ci cild, səh. ٢٨٧; Nuri, “İstiftaat”, ١-ci cild, səh. ٢٥٩; ٢-ci cild, səh. ٣١٤; Sistani və Behcətin katibliyi.

^٢ Təbrizi, “Siratun-nəcat”, ١-ci cild, səh. ٥٠٧, ٤٠٧; Vəhidin katibliyi.

^٣ İmam (r), “İstiftaat”, ١-ci cild, xüms, səh. ٢٠٢ və ١٤٣; Xamenei, “Əcvibə”, səh. ١٠٢٥ və ١٠٢٧; Safi, “Camiul-əhkam”, ٢-ci cild, səh. ٦١٣; Məkarim, “Tovzihul-məsail”, ١٥٠-٤-cü məsələ; Təbrizi, “Sıratun-nəcat”, ١-ci cild, səh. ٥٠٧ və ٤٠٧; Vəhidin katibliyi.

Sistani, Behcət, Fazıl və Nuri: Xümsü verilmiş ərzaqı bu il artıq qalmış ərzaqdan çıxa bilər. Qeyd olunmuş halda yalnız ۱· kq düğü, bir qutu yağı və bir qutu çayın xümsü verilməlidir.^۱

ƏMLAKIN XÜMSÜ

Sual ۱۱۶: Xüms ilinin sonunda bir qədər ərzaq artıq qalmışdır. Bu ərzağın xümsü hazırlı qiymətlə hesab olunmalıdır, yoxsa alış qiyməti ilə hesab etmək kifayət edər?

Bütün müctəhidlərin rə'yı: Hazırkı qiymətlə hesab olunmalıdır.^۲

Sual ۱۱۷: Bir şəxsin iki növ bir-birindən fərqli mali var. (Birinin xümsü verilib o birisinin verilməyib). Bu şəxs öz illik xərcini yalnız xümsü verilməmiş pul ilə tə'min edib, xümsü verilmiş pulu ehtiyata saxlaya bilərmi?

Bütün müctəhidlərin rə'yı: Bəli. Bu işə icazə verilir.^۳

BORCUN XÜMSÜ

Sual ۱۱۸: Bir şəxs dolanışq ehtiyacları üçün bir miqdardan borc götürüb istifadə edir. Bu şəxs ilin sonunda borclu olduğu məbləği gəlirindən çıxa bilərmi?

^۱ Fazıl, “Camiul-məsail”, ۲-ci cild, səh. ۴۸۶ və ۴۸۷; ۱-ci cild, səh. ۷۸۹; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۲۹۰; ۲-ci cild, səh. ۳۱۴; Sistani və Behcətin katibliyi.

^۲ “Tovzihul-məsaili mərəce”, ۱۷۸-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۷۶-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۶۲; Behcətin katibliyi.

^۳ “Tovzihul-məsaili mərəce”, ۱۷۷۹-cu məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۷۰-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۲۰; Vəhid, “Tovzihul-məsail”, ۱۷۸۷-ci məsələ.

İmam (r), Məkarim, Nuri və Sistani: Əgər sonrakı ilin ehtiyacları üçün borc götürübəsə, bu məbləği ilin gəlirindən çıxa bilər. Lakin onun götürdüyü borc əvvəlki illərin ehtiyacı üçün olubsa, bu məbləği ilin gəlirindən çıxməq olmaz. Lakin öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.^۱

Təbrizi və Vəhid: Əgər öz borcunu ilin sonunadək ödəməzsə, bu məbləği ilin gəlirindən çıxa bilməz. Əgər qazanc əldə ediləndən sonra borc götürülərsə, bu işə icazə verilir.^۲

Fazıl, Behçət, Xamenei və Safi: Bəli. Xüms düşür. Və öz borcunu ilin gəlirindən çıxa bilməz. Öz borcunu ilin gəliri ilə ödəyə bilər ki, bu məbləğə xüms düşməsin.^۳

Qeyd: Mərcelərin risalələrindəki tərkiblərdə “kəsr” sözü ilə “əda” sözü arasında fərq var və bu sözləri bir-birləri ilə qatışdırmaq olmaz.

HİSSƏ-HİSSƏ ÖDƏNƏN BORCUN XÜMSÜ

Sual ۱۱۹: Bir şəxs dolanışiq xərclərini uzun müddət ərzində (məsələn, ۳ il) hissə-hissə ödənən borc ilə tə`min edir. Bu şəxs xüms ilinin sonunda bütün borcunu ilin gəlirindən çıxa bilərmi?

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۸۶ və ۱۷۸۷-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۳ və ۱۷۸۴-ci məsələ.

^۲ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۹۰-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۴-cü məsələ.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۷۸۶ və ۱۷۸۷-ci məsələ; Behçət, “Tovhizul-məsail”, ۱۴۰۷ və ۱۴۰۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۶۴; Safi, “Tovzihul-məsail”, ۱۷۹۵ və ۱۷۹۶-ci məsələ.

İmam (r), Məkarim, Nuri və Sistani: Xeyr. Yalnız borcun bu il ödənməli olan hissəsi ilin xərcindən hesab olunur.^۱

Fazil, Xamenei, Safi, Behçət və Təbrizi: Xeyr. Yalnız həmin il ödənən hissələr (borc şəklində ödənən) ilin xərclərindən hesab olunur və illik gəlirdən çıxılır.^۲

ÖLMÜŞ ŞƏXSİN ƏMLAKININ XÜMSÜ

Sual ۱۲۰: İş qazancı olan bir şəxs ilin ortasında dünyadan gedir. Onun əmlakının xümsünü necə hesab etməlidirlər?

Bütün müctəhidlərin rə'yı: Əgər üzərində xüms gələn əmlaki olarsa ölü kimi ilin sonunu gözləmədən bu əmlakın xümsü verilməlidir.^۳

^۱ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۶۷; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۲-ci məsələ; “İstiftaat”, ۲-ci cild, səh. ۳۳۳; Sistani, “Tovzihul-məsail”, ۱۷۵۶-ci məsələ; Məkarim, “Tovzihul-məsail”, ۱۵۱۴-ci məsələ.

^۲ Fazil, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۴۰; Xamenei, “Əcvibə”, səh. ۸۶۸; Safi, “Camiul-əhkam”, ۱-ci cild, səh. ۷۲۹ və ۷۳۰; Behçət, “Tovzihul-məsail”, ۱۴۰۶ və ۱۴۰۷-ci məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۷۰.

^۳ “Tovzihul-məsaili mərakeş”, ۱۷۶۷-ci məsələ; Nuri, , “Tovzihul-məsail”, ۱۷۶۳-cü məsələ; Xamenei, “Əcvibə”, səh. ۸۶۳; Vəhid, “Tovzihul-məsail”, ۱۷۷۵-ci məsələ.

ON DOQQUZUNCU FƏSİL

XÜMSDƏN QAÇMAQ

XÜMS VƏ DOLANIŞIQLAR XƏRCLƏRİ

Sual ۱۲۱: Əgər (xüms verməmək üçün) qazancımızı elə bir şəkildə xərcləsək ki, ilin sonuna heç bir şey qalmasın, yenə də xüms düşürmüş?

Bütün müctəhidlərin rə'yisi: Əgər öz şə'ninə uyğun və israf etmədən xərcləyərsə, xümsü yoxdur.^۱

XÜMS VƏ BAĞIŞLAMA

Sual ۱۲۲: İl tamamlanmadan önce öz əmlakını xümsdən qaçmaq məqsədi ilə həyat yoldaşına bağışlayır; xüms ili tamamlandıqdan sonra isə o yenidən həmin pulu ərinə bağışlayır. Bu işə icazə verilirmi?

(Məkarimdən başqa) Bütün müctəhidlərin rə'yisi: Xeyr. Gərək ilin sonunda onun xümsünü versin.^۲

Məkarim: Vacib ehtiyata əsasən ilin sonunda onun xümsünü verməlidir.^۳

Sual ۱۲۳: Bir şəxs il tamamlanmamışdan önce əmlakının bir hissəsini üzərinə xüms gəlməməsi üçün öz həyat yoldaşına bağışlayır. Bu işə icazə verilirmi?

^۱ “Ürvətül-vüsqa”, ۱-ci cild, ۷۷-ci məsələ; “Tovzihul-məsaili mərake”, ۱۷۷۵-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۷۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۱۰۳.

^۲ İmam (r), “İstiftaat”, ۱-ci cild, səh. ۱۷۷; Nuri, “İstiftaat”, ۱-ci cild, səh. ۳۰۲; Fazıl, “Camiul-məsail”, ۱-ci cild, səh. ۸۳۰; Təbrizi, “Siratun-nəcat”, ۱-ci cild, səh. ۸۵۰; Xamenei, “Əcvibə”, səh. ۸۵۱; Sistani, Behcət və Safinin katibliyi.

^۳ Məkarim, “İstiftaat”, ۱-ci cild, səh. ۸۵۰.

Bütün müctəhidlərin rə`yi: Əgər həqiqətən bağışlayarsa və bu məbləğ onun şə`ninə uyğun olarsa icazə verilir və xümsü yoxdur.^۱

XÜMS VƏ MEHRİYYƏ

Sual ۱۲۴: Bir şəxs həyat yoldaşına borclu olduğu mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən ona verə bilərmə?

Bütün müctəhidlərin rə`yi: Bəli, verə bilər.^۲

^۱ “Ürvətül-vüsqa”, ۲-ci cild, ۷۷-ci məsələ; Məkarim, “İstiftaat”, ۲-ci cild, sah. ۵۷۹; Safi, “Camiul-əhkam”, ۱-ci cild, sah. ۶۳۲; Xamenei, “Əcvibə”, sah. ۸۰۵; Sistani, Behcət və Təbrizi, Sistani və Vəhidin katibliyi.

^۲ Xamenei, “Əcvibə”, sah. ۸۷۳; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۲ və ۱۷۸۳-cü məsələ; “Tovzihul-məsaili mərake”, ۱۷۸۶ və ۱۷۸۷-ci məsələ; Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۴ və ۱۷۹۵-ci məsələ.

İYİRMİNÇİ FƏSİL

XÜMSÜ VERİLMƏMİŞ ƏMLAK

XÜMSÜ VERİLMƏMİŞ ƏMLAKDAN İSTİFADƏ ETMƏK

Sual ۱۲۰: Xümsü verilməmiş maldan istifadə etmək olar mı?

(Təbrizi və Vəhiddən başqa) Bütün müctəhidlərin rə'yı: Xeyir. Üzərinə xüms gəlmış malın xümsü verilməyənədək şər'i hakimin icazəsi olmadan ondan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun.^۱

Təbrizi: Əgər xüms vermək məqsədi olmasa, üzərinə xüms gəlmış maldan şər'i hakimin icazəsi olmadan istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa, vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.^۲

Vəhid: Xeyir. Xümsü verilməyənədək üzərinə xüms gəlmış maldan şər'i hakimin icazəsi olmadan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi olsun! Malının xümsünü verməmiş şəxs onu, xümsünü vermək üçün satmağa və öz payından istifadə etməyə ixtiyarlıdır.^۳

Sual ۱۲۱: Bir şəxs üzərinə xüms gəlmış mallardan istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə borclu qala bilərmi?

Bütün müctəhidlərin rə'yı: Xeyr. Müctəhidin (ya da onun nümayəndəsinin) icazəsi olmadan və ya ona

^۱ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-cı məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۶; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۶-cı məsələ.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-cı məsələ.

^۳ Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۸-ci məsələ.

ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən bu maldan istifadə etməyə icazə verilmir.^۱

XÜMSÜ TƏRK EDƏN ŞƏXSLƏ ÜNSİYYƏT

Sual ۱۲۷: Xüms verməyən ailə ilə gəl-get etməyin hökmü nədir?

(Sistani, Təbrizi və Vəhidən başqa) Bütün müctəhidlərin rə`yi: Bu şəxslərlə gəl-get etməyin eybi yoxdur. Əgər yeməklərinə xüms düşdүүнү yəqin etməzsə yemək yeməyə də icazə verilir. Tə`sirli olacağını ehtimal verərsə, onları düz yola də`vət etsin.^۲

Sistani və Təbrizi: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur və yeməklərindən istifadə edə bilər, əgər tə`sirli olacağını ehtimal verərsə, onları düzgün yola də`vət etsin.^۳

Vəhid: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur. Əgər yeməklərinə xüms düşdүүnү yəqin etməsə və şəkki olarsa vacib ehtiyata əsasən bu yeməklərdən istifadə etməyə icazə verilmir.^۴

XÜMSÜ TƏRK ETMİŞ VALİDEYN

Sual ۱۲۸: Əgər ata xüms məsələsinə riayət etməsə, onun himayəsi altında olan şəxslərə xüms vermək vacibdirmi?

^۱ “Tovzihul-məsaili mərake”, ۱۷۹۱ və ۱۷۹۲-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۸۷ və ۱۷۸۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۸۳; Vəhid, “Tovzihul-məsail”, ۱۷۹۹-cu məsələ.

^۲ “Tovzihul-məsaili mərake”, ۱۷۹۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۱-ci məsələ; Beheçət, “Tovzihul-məsail”, ۱۴۰۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۲ və ۹۳۳.

^۳ “Tovzihul-məsaili mərake”, ۱۷۹۰-ci məsələ.

^۴ Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۳-cü məsələ.

(Sistani, Təbrizi və Vəhid dən başqa) Bütün müctəhidlərin rə`yi: Onun əmlakına xüms düşdürünen yəqinləri olmasa bu mallardan istifadə etməyə icazə verilir və onların üzərinə heç bir vəzifə düşmür.¹

Sistani və Təbrizi: Onların üzərində heç bir vəzifə yoxdur və onun yeməyindən istifadə edə bilərlər.²

Vəhid: Yeməklərə xüms düşdürünen yəqinləri olmasa və şəkk etsələr, vacib ehtiyata əsasən onları yeməyə icazə verilmir.³

XÜMSÜ VERİLMƏMİŞ YEMƏK

Sual ۱۲۹: Qonaqlıqda yediyimiz xümsü verilməmiş yeməklərin hökmü nədir?

(Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rə`yi: Xümsü verilmədən və ya şər'i hakimin icazəsi olmadan bu yeməklərdən istifadə etməyə icazə verilmir.⁴

Sistani və Təbrizi: Qonaqların bu yeməkdən istifadə etməyinin eybi yoxdur. Lakin ev sahibi xümsə cavabdehdir.⁵

Qeyd: Ayətullah Məkarim, “İstiftaat” kitabında xümsü verilməmiş yeməkdən istifadə edib onun xümsünün ehtiyaçı seyidlərə verilməsinə icazə verir.⁶

¹ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۱-ci məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۲, ۹۳۳ və ۹۲۸.

² “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-ci məsələ.

³ Vəhid, “Tovzihul-məsail” ۱۸۰۳-cü məsələ.

⁴ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۰ və ۹۲۸; Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۳-cü məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۷-ci məsələ, katiblik.

⁵ “Tovzihul-məsaili mərace”, ۱۷۶۲ və ۱۷۹۰-ci məsələ.

XÜMSÜ TƏRK ETMİŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ

Sual ۱۳۰: Xüms verməyən şəxsin evində namaz qılmaq olarmı?

(Vəhid, Sistani və Təbrizidən başqa) Bütün müctəhidlərin rə`yi: Əgər onun evinə xüms düşdүйünə yəqini olmasa, eybi yoxdur.^۱

Sistani və Təbrizi: Xeyr. Eybi yoxdur.^۲

Vəhid: Bu evə xüms düşüb düşmədiyinə şəkk edərsə vacib ehtiyata əsasən burada namaz qılmağa icazə yoxdur.^۳

XÜMSÜ VERİLMƏMİŞ YERDƏ NAMAZ QILMAQ

Sual ۱۳۱: Şəxsi sərmayə olan və xümsü verilməyən yerdə namaz qılmağın hökmü nədir?

(Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Qəsb hökmündədir və bu yerdə qılınan namaz batildir. Amma şər'i hakim icazə versə olar.^۴

^۱ “İstiftaat”, ۲-ci cild, səh. ۵۷۵.

^۲ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-ci məsələ; Nuri, “Tovzihul-məsail”, ۱۷۹۱-ci məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۸-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۹۳۲.

^۳ “Tovzihul-məsaili mərace”, ۱۷۹۰-ci məsələ.

^۴ Vəhid, “Tovzihul-məsail”, ۱۸۰۳-cü məsələ.

^۵ “Tovzihul-məsaili mərace”, ۸۷۳, ۱۷۹۰, ۱۷۹۰ və ۱۸۳۴-cü məsələ; Behcət, “Tovzihul-məsail”, ۱۴۰۸ və ۱۴۰۹-cu məsələ; Behcət, “Vəsilətun-nicat”, ۱-ci cild, səh. ۶۳۱; Nuri, “Tovzihul-məsail”, ۸۷۴, ۱۷۸۶ və ۱۷۹۱-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۳۷۳, ۹۲۸, ۹۳۲ və ۹۳۳; Vəhid, “Tovzihul-məsail”, ۸۸۱, ۱۷۹۸ və ۱۸۰۳-cü məsələ; katiblik.

Təbrizi və Sistani: Yerin sahibinin namazı batildir. Lakin başqalarının namazı düzgündür.^۱

XÜMS VERMƏYƏN ÖLÜNÜN ƏMLAKI

Sual ۱۲۲: Atam dünyadan gedib. Onun əmlakının xümsünü vermədiyini bilişəm. Mənim vəzifəm nədir?

(Vəhid, Təbrizi və Sistanidən başqa) Bütün müctəhidlərin rə`yi: Onun xümsünü verməlisiniz.^۲ Lakin ölmüş şəxsin xüms verməyə əqidəsi olmasa (qeyri şəx məzhəb və dinlərin ardıcılıları kimi) bu işə ehtiyac yoxdur.

Təbrizi: Onun xümsünü vermək vacib deyil.^۳

Sistani: Onun xümsünü verməlidir. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şəx məzhəb və dinlərin ardıcılıları kimi) və ya xüms vermişsə (bəzəni şəx kimi) onun əmlakının xümsünü vermək vacib deyil.^۴

Vəhid: Onun xümsünü şər`i hakimin icazəsi ilə verməlisiniz. Amma ölmüş şəxsin xüms verməyə əqidəsi olmayıbsa (qeyri şəx məzhəb və dinlərin ardıcılıları kimi) onun xümsünü vermək vacib deyil.^۵

ÖLMÜŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ

Sual ۱۲۳: Xüms borcu olan ölmüş şəxsin evində namaz qılmaq olarmı?

İmam (r) və Fazıl: Bu evdən istifadə etmək haram və bu evdə qılınan namaz batildir. Amma onun borcunu

^۱ “Tovzihul-məsaili mərake”, ۸۷۳, ۱۷۹, və ۱۷۹۰-ci məsələ; Təbrizi, “İstiftaat”, səh. ۸۶۰.

^۲ “Tovzihul-məsaili mərake”, ۱۷۵۵-ci məsələ; Xamenei, “Əcvibə”, səh. ۶۸۳; Nuri, “Tovzihul-məsail”, ۱۷۵۱ və ۱۷۶۰-ci məsələ; “Tovzihul-məsaili mərake”, ۱۷۶۴-cü məsələ.

^۳ Təbrizi, “Tovzihul-məsail”, ۱۷۶۴-cü məsələ.

^۴ Sistani, “Tovzihul-məsail”, ۱۷۶۴-cü məsələ.

^۵ Vəhid, “Tovzihul-məsail”, ۱۷۶۳-cü məsələ.

versələr və ya səhlənkarlıq etmədən vermək fikirləri olsa evdən istifadə etməyə və burada namaz qılmağa icazə verilir.^۱

Nuri və Safi: Bu evdən istifadə etmək haram və burada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar (elə bir şəkildə ki, ölmüş şəxsin boynundan götürülsün) evdən istifadə etmək və orada namaz qılmağa icazə verilir.^۲

Təbrizi: Bu evdən istifadə etmək haram və orada qılınan namaz batildir. Amma onun borcunu versələr və ya borcu verməyə zamin dursalar evdən istifadə etmək və orada namaz qılmaq olar.^۳

Sistani: Vərəsəsinin icazəsi ilə bu evdən qılınan namaz səhihdir.^۴

Məkarim: Bu yerdən istifadə etmək haram və orada qılınan namaz batildir. Lakin onun borcunu versələr evdən istifadə etmək və orada namaz qılmaq olar.^۵

Vəhid: Əgər mərhumun malının miqdarı onun verəcəyi xümsün miqdardından çox olmasa onun evindən istifadə etmək və orada namaz qılmaq batildir. Yalnız xüms borcu ödəndikdən və ödənişlə bağlı öhdəçiliyi şər'i hakim qəbul etdikdən sonra mümkün olar. Bu halda varisin icazəsi ilə maldan sərf etmək və evdən namaz qılmağın eybi yoxdur.^۶

^۱ “Tovzihul-məsaili mərace”, ۸۷۰-ci məsələ.

^۲ Nuri, “Tovzihul-məsail”, ۸۷۱-ci məsələ; Safi, “Tovzihul-məsail”, ۸۸۴-cü məsələ.

^۳ Təbrizi, “Tovzihul-məsail”, ۸۸۴-cü məsələ.

^۴ Sistani, “Tovzihul-məsail”, ۸۶۳-cü məsələ.

^۵ Məkarim, “Tovzihul-məsail”, ۸۰۰-cü məsələ.

^۶ Vəhid, “Tovzihul-məsail”, ۸۸۲-ci məsələ.

Mündəricat

MÜQƏDDİMƏ	۳
BİRİNCİ FƏSİL	۶
XÜMSÜN MƏQAMI	۶
XÜMSÜN ƏHƏMİYYƏTİ	۶
XÜMSÜN ZƏRURİLİK DƏLİLİ	۷
XÜMS NƏ VAXT VACİB OLDU?	۹
XÜMSÜN FƏLSƏFƏSİ	۱۰
XÜMS VƏ SEYİDLƏR	۱۳
İKİNCİ FƏSİL	۱۵
MƏFHUMLAR VƏ TERMİNLƏR	۱۵
“MƏUNƏ” SÖZÜNÜN MƏFHUMU	۱۵
XÜMS VƏ VERGİ	۱۵
MÜSALİHƏ	۱۶
XÜMS İLİ	۱۶
ÖDƏYİB BORC GÖTÜRMƏK	۱۷

ÜÇUNCÜ FƏSİL	18
MAAŞ VƏ GƏLİR XÜMSÜ	18
MAAŞ ALANLARIN XÜMSÜ	18
İBTİDAİ SİNİF MÜƏLLİMİNİN XÜMSÜ	19
TƏLƏBƏNİN QAZANCININ XÜMSÜ	19
TƏLƏBƏ TƏQAÜDÜNÜN XÜMSÜ	19
TƏLƏBƏYƏ YARDIMIN XÜMSÜ	20
ZƏHMƏT HAQQININ XÜMSÜ	20
ŞƏHİD AİLƏSİNİN XÜMSÜ	21
TƏQAÜDÜN XÜMSÜ	21
TƏ'XİRƏ SALINMIŞ MAAŞIN XÜMSÜ	22
QADININ GƏLİRİNİN XÜMSÜ	23
DÖRDÜNCÜ FƏSİL	24
SƏRMAYƏ VƏ İŞ ALƏTLƏRİNİN XÜMSÜ	24
İŞ YERİNİN XÜMSÜ	24
İŞ ALƏTLƏRİNİN XÜMSÜ	24
BANKA QOYULMUŞ PULUN XÜMSÜ	25
SƏRMAYƏNİN XÜMSÜ	26
QALXMIŞ QİYMƏTİN XÜMSÜ	26
MOBİL TELEFONUN XÜMSÜ	27
BEŞİNCİ FƏSİL	28
HƏDİYYƏ, BAYRAM PAYI VƏ MÜKAFATIN XÜMSÜ	28
HƏDİYYƏNİN XÜMSÜ	28
XÜMS VƏ DİN ARDICILLARI	29
SOVQATIN XÜMSÜ	29
MÜKAFATIN XÜMSÜ	29
DÖVLƏTİN BAYRAM HƏDİYYƏSİNİN XÜMSÜ	31
İŞÇİLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ	32
TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ	32
TƏQAÜDÇÜLƏRƏ VERİLƏN HƏDİYYƏNİN XÜMSÜ	33
TƏHSİL XƏRCİNİN XÜMSÜ	33
ALTINCI FƏSİL	35
MEHRİYYƏ VƏ İRSİN XÜMSÜ	35
MEHRİYYƏNİN XÜMSÜ	35
İRSİN XÜMSÜ	35
YEDDİNCİ FƏSİL	37
EHTİYAT PULUN XÜMSÜ	37
EHTİYAT PULUN XÜMSÜ	37
EV ALMAQ ÜÇÜN YIĞILMIŞ PULUN XÜMSÜ	38

SƏKKİZİNCİ FƏSİL	40
HƏCC VƏ ZİYARƏT XÜMSÜ	40
HƏCC QƏBZİNİN XÜMSÜ	40
ÜMRƏ HƏCCİNİN QƏBZİNİN XÜMSÜ	40
ZİYARƏT ÜÇÜN TOPLANAN EHTİYAT PULUNUN XÜMSÜ ..	41
DOQQUZUNCU FƏSİL	42
TORPAQ VƏ MƏSKƏN XÜMSÜ	42
TORPAQ XÜMSÜ	42
TİKİLİNİN XÜMSÜ	43
SATILMIŞ EVİN XÜMSÜ	44
İCARƏNİN XÜMSÜ	44
“RÖHN” XÜMSÜ	46
ONUNCU FƏSİL	48
YAŞAYIŞ VƏ TOY VASİTƏLƏRİNİN XÜMSÜ	48
YAŞAYIŞ VASİTƏLƏRİNİN XÜMSÜ	48
CEHİZİN XÜMSÜ	51
BƏYLİK ƏŞYALARININ XÜMSÜ	52
İZDİVAC PULUNUN XÜMSÜ	53
ON BİRİNCİ FƏSİL	54
MAŞİN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ	54
NƏQLİYYAT VASİTƏLƏRİNİN XÜMSÜ	54
MAŞİN SATIŞININ XÜMSÜ	55
AVTOMOBİL İSTİQRAZININ XÜMSÜ	56
ON İKİNCİ FƏSİL	58
BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ	58
BANKDAN BORC GÖTÜRÜLMÜŞ PULUN XÜMSÜ	58
TƏLƏBƏLƏRƏ VERİLƏN BORCUN XÜMSÜ	58
İZDİVAC ÜÇÜN VERİLƏN BORCUN XÜMSÜ	59
SƏRMAYƏ ÜÇÜN GÖTÜRÜLƏN BORCUN XÜMSÜ	59
XEYRİYYƏ MƏQSƏDİ İLƏ VERİLƏN (“QƏRZUL-HƏSNƏ”)	59
BORCUN XÜMSÜ	59
ON ÜÇÜNCÜ FƏSİL	61
SİKKƏ VƏ QIZILIN XÜMSÜ	61
SİKKƏNİN XÜMSÜ	61
QIZILIN XÜMSÜ	61
ZİNƏT ƏŞYALARININ XÜMSÜ	62
QIZIL SATIŞININ XÜMSÜ	63
ON DÖRDÜNCÜ FƏSİL	66
KİTAB VƏ KOMPÜTERİN XÜMSÜ	66

KİTABIN XÜMSÜ	66
TƏHSİL VƏSAİTLƏRİNİN XÜMSÜ	67
KOMPÜTERİN XÜMSÜ	67
KASET VƏ CD-NİN XÜMSÜ	68
ON BEŞİNCİ FƏSİL	69
XÜMSÜN ÖDƏNMƏSİ	69
XÜMSÜN ÖDƏNMƏ YERİ	70
XÜMS VƏ XEYİR İŞLƏR	70
XÜMS VƏ MƏDƏNİYYƏT İŞLƏRİ	71
ON ALTINCI FƏSİL	72
SEYİDLƏRİN PAYI	72
SEYİDLƏRİN PAYI	72
SEYİD QADININ XÜMSÜ	73
ON YEDDİNCİ FƏSİL	73
XÜMS VERMƏYİN ZAMAN VƏ ŞƏRTLƏRİ	73
XÜMSDƏ NİYYƏT	73
ŞƏMSİ VƏ QƏMƏRİ İL	74
XÜMS İLİNİN BAŞLANGICI	77
XÜMS İLİNİ DƏYİŞMƏK	78
SUBAY ŞƏXSİN XÜMS İLİ	78
YETKİNLİK YAŞINA ÇATMAMIŞ ŞƏXSLƏRİN XÜMS İLİ	79
YOXSUL ŞƏXSİN XÜMS İLİ	79
BİR NEÇƏ SƏNƏTİ OLAN ŞƏXSİN XÜMS İLİ	80
ON SƏKKİZİNCİ FƏSİL	81
XÜMSÜN HESABLANMASI	81
XÜMSÜN HESABLANMASI	81
XÜMSÜN ÇIXILMASI	83
ƏMLAKIN XÜMSÜ	85
BORCUN XÜMSÜ	85
HİSSƏ-HİSSƏ ÖDƏNƏN BORCUN XÜMSÜ	86
ÖLMÜŞ ŞƏXSİN ƏMLAKININ XÜMSÜ	87
ON DOQQUZUNCU FƏSİL	88
XÜMSDƏN QAÇMAQ	88
XÜMS VƏ DOLANIŞIQ XƏRCLƏRİ	88
XÜMS VƏ BAĞIŞLAMA	88
XÜMS VƏ MEHRIYYƏ	89
İYİRMİNCİ FƏSİL	90
XÜMSÜ VERİLMƏMİŞ ƏMLAK	90
XÜMSÜ VERİLMƏMİŞ ƏMLAKDAN İSTİFADƏ ETMƏK	90

XÜMSÜ TƏRK EDƏN ŞƏXSLƏ ÜNSİYYƏT	91
XÜMSÜ TƏRK ETMİŞ VALİDEYN	91
XÜMSÜ VERİLƏNMƏŞ YEMƏK.....	92
XÜMSÜ TƏRK ETMİŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ.....	93
XÜMSÜ VERİLƏNMƏŞ YERDƏ NAMAZ QILMAQ	93
XÜMS VERMƏYƏN ÖLÜNÜN ƏMLAKI.....	94
ÖLMÜŞ ŞƏXSİN EVİNDƏ NAMAZ QILMAQ.....	94